

**“PREMIUM BANK”
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi**
31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MÜNDƏRİCAT

Səhifə

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-3
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI:	
Maliyyə vəziyyəti haqqında hesabat	4
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7-8
Maliyyə hesabatları üzrə qeydlər	9-67

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə “Premium Bank” Açıq Səhmdar Cəmiyyətinin (“Bank”) maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik 31 dekabr 2025-ci il tarixinə Bankın maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkətini və kapitalda dəyişiklikləri əks etdirən maliyyə hesabatlarının Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (“MHBS Mühəsibat Uçotu Standartları”) uyğun şəkildə hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühəsibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı; və
- Yaxın gələcəkdə Bank işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Bank daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Bankın maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq düzgün hazırlanması və Bankın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühəsibat sisteminin təşkil edilməsi;
- Yerli mühəsibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühəsibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Bankın aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Fırıldaqlılıq, xətalər və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatları Bankın İdarə Heyəti tərəfindən 27 aprel 2026-cı il tarixində təsdiq edilmişdir.

İdarə Heyətinin adından


Fərhad Baxsəliyev
İdarə Heyətinin sədri

27 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası


Mahir Nəcəfov
İdarə Heyətinin sədrinin müavini/
Baş maliyyə inzibətçisi

27 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Premium Bank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarları, Müşahidə Şurası və Rəhbərliyinə:

Rəy

Biz “Premium Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Bank”) 31 dekabr 2025-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə əhəmiyyətli uçot prinsiplərinə dair məlumatların qısa xülasəsi də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları Bankın 31 dekabr 2025-ci il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Mühəsibat Uçotu Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunan MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün Əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini üzrə Auditorların Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Bankdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və Audit Komitəsinin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fırıldaqçılıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Bankı ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Bankın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühəsibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Audit Komitəsi Bankın maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, fırıldaqçılıq və ya xətarlar nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya xətarlar nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya xətarlar nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutları əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətarlar nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırıldaqçılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Bankın daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Bankın fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət etmədiyi halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Bankın fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında Audit Komitəsinə məlumat veririk.

Baker Tilly Azerbaijan

27 aprel 2026-cı il

Bakı, Azərbaycan Respublikası

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
AKTİVLƏR:			
ARMB-də nağd vəsaitlər və qalıqlar	6	165,472	132,210
Digər banklardakı qalıqlar	7	22,933	36,890
İnvestisiya qiymətli kağızları	8	2,058	1,055
Müştərilərə verilmiş kreditlər və avanslar	9, 24	464,923	448,774
Əmlak, avadanlıq və istifadə hüququ olan aktivlər	10, 24	6,961	8,171
Qeyri-maddi aktivlər	10	2,317	1,604
Təxirə salınmış mənfəət vergisi aktivləri	23	1,300	1,678
Digər aktivlər	11	9,108	6,145
Cəmi aktivlər		675,072	636,527
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	12	80,494	81,088
Müştərilərdən alınmış depozitlər	13, 24	394,058	378,150
Digər öhdəliklər	14, 24	13,050	12,653
Cəmi öhdəliklər		487,602	471,891
KAPİTAL:			
Nizamnamə kapitalı	15	174,601	154,601
Bölüşdürülməmiş mənfəət		12,869	10,035
Cəmi kapital		187,470	164,636
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		675,072	636,527

İdarə Heyətinin adından

Fərhad Baxşəliyev
İdarə Heyətinin sədri

27 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası

Mahir Nəcəfov
İdarə Heyətinin sədrinin müavini/
Baş maliyyə inzibətçisi

27 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası

9-67-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başə çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başə çatmış il üzrə
Faiz gəliri	16, 24	37,192	32,578
Faiz xərci	16, 24	(11,799)	(11,844)
Xalis faiz gəliri	16	25,393	20,734
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	22	3,297	1,984
Xalis faiz gəliri		28,690	22,718
Haqq və komissiya gəliri	18	13,718	14,295
Haqq və komissiya xərci	19	(8,534)	(7,453)
Xarici valyuta əməliyyatları üzrə xalis gəlir	17	2,544	3,063
Əməliyyat gəliri		36,418	32,623
İnzibati və ümumi xərc	21, 24	(17,459)	(16,051)
Köhnəlmə və amortizasiya xərci	20, 24	(2,774)	(3,056)
Digər gəlirlər, xalis		205	106
Mənfəət vergisindən əvvəl mənfəət		16,390	13,622
Mənfəət vergisi xərci	23	(3,521)	(3,587)
İl üzrə xalis mənfəət		12,869	10,035
İl üzrə digər məcmu gəlir		-	-
İl üzrə cəmi məcmu gəlir		12,869	10,035
Bankın sahiblərinə aid olan, əsas və azaldılmış bir səhm üzrə mənfəət (hər səhm üzrə AZN ilə ifadə olunur)	29	11.81	10.00

İdarə Heyətinin adından

Fərhad Baxsəliyev
İdarə Heyətinin sədri

27 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası

Mahir Nəcəfov
İdarə Heyətinin sədrinin müavini/
Baş maliyyə inzibatçısı

27 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası

9-67-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2024-cü il	154,601	7,056	161,657
İl üzrə cəmi məcmu gəlir	-	10,035	10,035
Elan edilmiş dividendlər	-	(7,056)	(7,056)
31 dekabr 2024-cü il	154,601	10,035	164,636
İl üzrə cəmi məcmu gəlir	-	12,869	12,869
Elan edilmiş dividendlər	-	(10,035)	(10,035)
Nizamnamə kapitalında artım	20,000	-	20,000
31 dekabr 2025-ci il	174,601	12,869	187,470

İdarə Heyətinin adından

Fərhad Baxsalıyev
İdarə Heyətinin sədri

27 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası

Mahir Nəcəfov
İdarə Heyətinin sədrinin müavini/
Baş maliyyə inzibatçısı

27 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası

9-67-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başla çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başla çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİ			
Mənfəət vergisindən əvvəl mənfəət		16,390	13,622
Nağdsız və qeyri-əməliyyat maddələri üzrə düzəlişlər:			
Köhnəlmə və amortizasiya xərcləri	20	2,774	3,056
Buraxılmış qarantiyalar üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	22	(39)	(506)
Müştərilərə verilmiş kreditlər və avanslar üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	22	(3,258)	(1,887)
Digər maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	22	-	409
Hesablanmış faiz üzrə dəyişiklik, xalis		(1,171)	(314)
Xarici valyutanın çevrilməsi üzrə gəlir, xalis	17	(25)	(1)
Əmlak və avadanlıqların satışı üzrə zərər/(gəlir)		41	(17)
İcarə öhdəliyinin silinməsi üzrə gəlir		-	(9)
Əməliyyat aktivləri və öhdəliklərində dəyişikliklər:			
ARMB-də məcburi minimal ehtiyat fondu		(3,994)	20,465
Maliyyə təşkilatlarından alınacaq vəsaitlər		654	1,809
Müştərilərə verilmiş kreditlər və avanslar		(11,994)	3,546
Digər aktivlər		(2,732)	(1,966)
Müştərilərdən alınmış depozitlər		8,631	(44,180)
Digər öhdəliklər		2,525	(494)
Əməliyyat fəaliyyəti üzrə yaranan/(istifadə olunan) pul vəsaitləri		7,802	(6,467)
Ödənilmiş mənfəət vergisi		(4,193)	(800)
Əməliyyat fəaliyyəti üzrə yaranan/(istifadə olunan) xalis pul vəsaitləri		3,609	(7,267)
İNVESTİSIYA FƏALİYYƏTİ			
Əmlak və avadanlıqlar üzrə ödənişlər		(1,008)	(749)
Qeyri-maddi aktivlər üzrə ödənişlər		(804)	(815)
Əmlak və avadanlıqların satışı üzrə daxilolmalar		52	23
İnvestisiya qiymətli kağızları üzrə ödənişlər, xalis		(952)	(1,022)
İnvestisiya fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri		(2,712)	(2,563)
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİ			
Nizamnamə kapitalının emissiyasından daxilolmalar		20,000	-
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər üzrə daxilolmalar	12	36,862	26,940
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlərin ödənilməsi	12	(37,420)	(24,108)
İcarə öhdəliyinin əsas hissəsinin ödənilməsi	14	(1,697)	(1,593)
Səhmdarlara ödənilmiş dividendlər	15	(10,035)	(7,056)
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan/(istifadə olunan) xalis pul vəsaitləri		7,710	(5,817)

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)


	Qeydlər	31 dekabr 2025-ci il tarixində başə çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başə çatmış il üzrə
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		7,349	(2,737)
Hesablanmış faizlərdə xalis dəyişikliyin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		9	(6)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artma/(azalma)		15,965	(18,390)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	5	131,034	149,424
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	5	146,999	131,034

31 dekabr 2025-ci il tarixində başə çatmış il ərzində Bank tərəfindən ödənilmiş və alınmış faizlər müvafiq olaraq 11,941 min AZN və 36,163 min AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: müvafiq olaraq 11,973 min AZN və 32,393 min AZN).

İdarə Heyətinin adından


Fərhad Baxşəliyev
İdarə Heyətinin sədri

27 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası


Mahir Nəcəfov
İdarə Heyətinin sədrinin müavini/
Baş maliyyə inzibətçisi

27 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası

9-67-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"PREMIUM BANK" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

1. GİRİŞ

Hüquqi status və əməliyyatların xarakteri

"Premium Bank" Açıq Səhmdar Cəmiyyəti ("Bank") 6 yanvar 1994-cü il tarixində təsis edilmişdir və Azərbaycan Respublikasının Mərkəzi Bankı ("ARMB" və ya "Mərkəzi Bank") tərəfindən verilmiş 175 sayılı kommersiya bankı lisenziyasına malikdir. Bankın fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. 31 dekabr 2025-ci il tarixinə Bankın qeydiyyatdan keçmiş ünvanı AZ1110, Həsən Əliyev küçəsi 131A, Bakı şəhəri, Azərbaycan Respublikasıdır.

Bankın əsas fəaliyyəti hüquqi və fiziki şəxslərə bank kommersiya xidmətlərinin göstərilməsindən ibarətdir. Bankın beş filialı və bir xidmət məntəqəsi var. Bank 46 (31 dekabr 2024-cü il: 43) bankomatdan ibarət şəbəkəni idarə edir. 31 dekabr 2025-ci il tarixinə Bankın 206 (31 dekabr 2024-cü il: 187 əməkdaş) əməkdaşı vardır.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə aşağıdakı səhmdarlar Bankın buraxılmış səhmlərinə sahib olmuşdur:

	31 dekabr 2025-ci il, %	31 dekabr 2024-cü il, %
Cahangir Əsgərov	86.25	-
"VIP Aviasiya Xidmətləri Şirkəti" MMC	13.47	15.22
Elvira Əhmədova	0.28	0.31
Zərifə Həmzəyeva	-	84.47
	100.00	100.00

2. UYĞUNLUQ BƏYANATI

Hazırkı maliyyə hesabatları Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc edilmiş MHBS Mühəsibat Uçotu Standartları ("MHBS Mühəsibat Uçotu Standartları") əsasında hazırlanmışdır.

Fasiləsizlik prinsipi

Bu maliyyə hesabatları Bankın fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərməsini və yaxın gələcəkdə işini davam etdirəcəyini nəzərdə tutur.

Rəhbərlik, Azərbaycan Respublikasının qanunlarına və qaydalarına müvafiq olaraq Bankı ləğv etmək, kommersiya fəaliyyətini dayandırmaq və ya kreditordardan müdafiə olunmaq yollarını axtarmaq niyyəti və ya zərurəti olmadan Bankın yaxın gələcəkdə fəaliyyətini davam etdirəcəyini düşünür. Müvafiq olaraq, aktivlər və öhdəliklər normal şərtlər altında Bankın aktivlərini reallaşdıracağı və öhdəliklərini yerinə yetirəcəyi əsaslar üzrə qeyd alınır. Bəzi maliyyə hesabatları standartları rəhbərlik tərəfindən Bankın fasiləsizlik prinsipinə dair dəyərləndirmənin aparılması üzrə konkret tələbləri və nəzərə alınmalı olan müəyyən məsələləri və fasiləsizlik prinsipi ilə əlaqədar bir sıra açıqlamaların hesablara daxil edilməsini əhatə edir.

Fasiləsizlik prinsipi üzrə təxminlərə dair rəhbərliyin qiymətləndirməsinə müəyyən vaxt çərçivəsində mahiyyəti üzrə qeyri-müəyyən hadisə və şərtlərin gələcək nəticələri haqqında fikir bildirilməsi daxildir.

Təqdimatın digər əsasları

Bu maliyyə hesabatları əksi göstərilmədiyi hallarda min Azərbaycan manatı ("AZN") ilə təqdim edilmişdir. Bu maliyyə hesabatları müəyyən maliyyə alətlərinin ədalətli dəyərinin ölçülməsi istisna olmaqla, tarixi dəyər prinsiplərinə əsasən hazırlanmışdır.

"PREMIUM BANK" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Bank mühasibat sistemini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkil edir.

Əvəzləşdirmə

Maliyyə aktivləri və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabatda daxil edilməsi, Bankın hazırda qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüququnun, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivləri realizasiya edərək öhdəliyi ödəmək niyyətinin olduğu hallarda həyata keçirilə bilər. Bank gələcək hadisə üzrə xüsusi şərtlər olmadıqda və həm normal şərtlər altında, həm Bankın və bütün qarşı tərəflərin defoltu, müflisləşməsi və ya iflası zamanı tətbiq oluna bildikdə, əvəzləşdirmək hüququna malikdir.

3. STANDARTLAR, STANDARTLARIN ŞƏRHİ VƏ MÖVCUD STANDARTLARA DÜZƏLİŞLƏR

2025-ci ildə qüvvədə olan standartlar, standartların şərhı və mövcud standartlara düzəlişlər

Bank MUBSS tərəfindən qəbul edilmiş, Bankın fəaliyyəti üçün münasib olan və 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə bütün hesabat dövrlərinə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərtləri qəbul etmişdir.

2023-cü ilin avqust ayında MUBSS valyutanın digər bir valyutaya konvertasiya olunması və valyuta konvertasiya oluna bilmədikdə cəmiyyətin spot məzənnəni qiymətləndirmə qaydası haqqında açıqlama vermək üçün "Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri" adlı 21 sayılı MUBS-a düzəliş dərc etmişdir. Müəssisə xüsusi bir məqsədlə qiymətləndirmə tarixində digər bir valyutaya konvertasiya oluna bilməyən xarici valyutada köçürmə və ya əməliyyat həyata keçirərsə, düzəlişlərin təsirinə məruz qala bilər. Normal inzibati təxirəsalma ilə başqa bir valyuta əldə etmək imkanı olarsa, valyutanın mübadiləsi mümkündür və əməliyyat icra oluna bilən hüquq və öhdəliklər yaradan bazar və ya mübadilə mexanizmi vasitəsilə həyata keçirilir. Düzəlişlər, erkən tətbiqetmə seçimi mövcud olmaqla, 1 yanvar 2025-ci il və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir.

Əksi göstərilmədiyi təqdirdə, yeni standartlar və şərtlər Bankın maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərməmişdir.

Standartlar, şərtlər və hələ qüvvəyə minməmiş və Bank tərəfindən daha əvvəl qəbul edilməmiş mövcud standartlara düzəlişlər

Hazırkı maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Bank tərəfindən, qüvvəyə minmə tarixindən əvvəl qəbul edilmiş standart və şərtlərdən əlavə, aşağıda göstərilən standart və şərtlər dərc edilmiş, lakin qüvvəyə minməmişdir.

30 may 2024-cü il tarixində MUBSS maliyyə alətlərinin təsnifatı və qiymətləndirilməsi ilə bağlı 9 sayılı MHBS "Maliyyə Alətləri" və 7 sayılı MHBS "Maliyyə Alətləri: Məlumatların Açıqlanması"na düzəlişlər dərc etmişdir. Əsas dəyişikliklərə aşağıdakılar daxildir:

- Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması: müəyyən edilmiş meyarlara əsasən elektron köçürmə yolu ilə ödənilmiş borcların, ödəniş tarixindən əvvəl yerinə yetirilmiş öhdəliklər hesab edilməsinə imkan verir.
- Maliyyə aktivlərinin təsnifatı: əsas icarə müqavilələrinin şərtlərinin qiymətləndirilməsi üçün tövsiyələr verir, tələb əsaslı olmayan xüsusiyyətləri dəqiqləşdirir və müqavilə ilə əlaqəli alətlərin xüsusiyyətlərinə aydınlıq gətirir.
- Açıqlamalar: DMGVƏD vasitəsilə ədalətli dəyərde ölçülən kapital investisiyaları və pul vəsaitlərinin hərəkətinə təsir edən şərti öhdəliklər üçün yeni tələblər müəyyən edir.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan hesabat dövrlərinə şamil edilir, həm retrospektiv, həm də erkən tətbiqinə icazə verilir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

18 iyul 2024-cü il tarixində MUBSS “MHBS Mühəsibat Uçotu Standartlarının illik Təkmilləşdirilməsi – 11-ci Cild”i dərc etmişdir.

Bu nəşrə aşağıdakı düzəlişlər daxildir:

- 1 sayılı MHBS: Standartları ilk dəfə tətbiq edən müəssisələr üçün hecinq uçotu ilə bağlı izahlar;
- 7 sayılı MHBS: Tanınmanın dayandırılması zamanı gəlir və ya zərərlərin tanınması ilə bağlı tövsiyələr;
- 7 sayılı MHBS: Ədalətli dəyər və əməliyyat dəyəri arasında təxirə salınmış fərqlər üzrə təkmilləşdirilmiş açıqlamalar;
- 7 sayılı MHBS: Təqdimat və kredit riskinin açıqlanmasına dair təkmilləşdirmələr;
- 9 sayılı MHBS: İcarəyə götürənin icarə öhdəliklərinin tanınmasının dayandırılmasına dair izahlar;
- 9 sayılı MHBS: Əməliyyat dəyərinin müəyyən olunmasına dair əlavə təlimat;
- 10 sayılı MHBS: “De-fakto agent”inin müəyyən olunması üzrə açıqlamalar;
- 7 sayılı BAS: Xərc metodu ilə əlaqədar təkmilləşdirmələr.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan illik hesabat dövrlərinə şamil olunur.

2024-cü ilin dekabr ayında MUBSS “**Təbiət Amillərindən Asılı Elektrik Enerjisinə İstinad edən Müqavilələr**” dərc etmişdir (9 sayılı MHBS və 7 sayılı MHBS-yə Düzəlişlər). Düzəlişlər bərpa olunan enerji bazarlarında getdikcə daha geniş istifadə olunan, pul vəsaitlərinin hərəkəti külək və ya günəş işığı kimi təbii şəraitdən asılı olaraq dəyişən müəyyən uzunmüddətli elektrik enerjisinin satınalma müqavilələrinin və oxşar müqavilələrin uçotunu əhatə edir.

Düzəlişlərə əsasən təchiz olunan elektrik enerjisinin həcmi (və müvafiq olaraq pul vəsaitlərinin hərəkəti) təbiət amillərindən asılı olaraq dəyişsə belə, təbiət amillərindən asılı elektrik enerjisinə istinad edən müqavilələr yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət olan pul vəsaitlərinin hərəkəti (YƏMFÖ) meyarına cavab verə bilər. 9 sayılı MHBS üzrə müvafiq olan bütün digər şərtlər yerinə yetirildiyi halda, bu cür müqavilələr amortizasiya olunmuş dəyər və ya digər məcmu gəlir vasitəsilə ədalətli dəyərdə (DMGVƏD) ölçülə bilər.

Əlavə olaraq, düzəlişlər 7 sayılı MHBS çərçivəsində məqsədyönlü açıqlama tələbləri təqdim edir ki, bu da maliyyə hesabatlarının istifadəçilərinə həmin müqavilələrin müəssisənin maliyyə vəziyyətinə, maliyyə nəticələrinə və pul vəsaitlərinin hərəkətinə təsirini, o cümlədən həcm riski və qiymət mexanizmləri barədə məlumatları anlamağa şərait yaradır.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan illik hesabat dövrlərinə şamil olunur və erkən tətbiqinə icazə verilir. İlk tətbiq zamanı müqayisəli məlumatların yenidən təsnifləşdirilməsi tələb olunmur.

2024-cü il 9 aprel tarixində MUBSS müəssisələrin fəaliyyəti haqqında hesabatın müqayisəliliyi və şəffaflığı ilə bağlı investorların suallarına cavab olaraq “**Maliyyə Hesabatlarının Təqdimatı və Açıqlanması**” adlı **18 sayılı MHBS** yeni standartını dərc etmişdir. 18 sayılı MHBS-də təqdim olunan yeni tələblər bənzər müəssisələrin maliyyə fəaliyyətinin, xüsusilə də “əməliyyat mənfəət və ya zərəri” ilə bağlı məsələlərin müqayisəli məlumatlarını əldə etməyə yardım edəcək. 18 sayılı MHBS-yə daxil edilən əsas yeni müddəalar aşağıdakı məsələləri əhatə edir:

- Mənfəət və ya zərər hesabatının strukturu;
- Müəssisənin maliyyə hesabatlarından kənar məruzə olunan müəyyən mənfəət və ya zərər ilə bağlı maliyyə hesabatlarında tələb olunan açıqlamalar (rəhbərlik tərəfindən müəyyən edilən fəaliyyət tədbirləri); və
- Ümumilikdə əsas maliyyə hesabatları və qeydlərinə tətbiq olunan cəmləşdirmə və bölünmə üzrə gücləndirilmiş prinsiplər.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

18 sayılı MHBS 1 sayılı MUBS-u əvəz edəcək; 1 sayılı MUBS üzrə bir sıra mövcud prinsiplər məhdud sayda dəyişikliklər ilə saxlanılmışdır. 18 sayılı MHBS maliyyə hesabatlarında qeyd olunan maddələrin tanınması və ya ölçülməsinə təsir göstərməyəcək, lakin bu standart müəssisənin “əməliyyat mənfəəti və ya zərər” hesabatlarında dəyişikliyə səbəb ola bilər.

18 sayılı MHBS 1 yanvar 2027-ci il tarixində başlayan və həmin tarixdən sonrakı hesabat dövrlərinə və həmçinin müqayisəli məlumatlara tətbiq olunur.

2024-cü ilin may ayında MUBSŞ tərəfindən **19 sayılı “İctimai Maliyyə Hesabatlılığı olmayan Törəmə Müəssisələr: Məlumatların Açıqlanması”** adlı yeni standartı dərc edilmişdir, bu standartda əsasən törəmə müəssisə maliyyə hesabatlarına MHBS üzrə Uçot Standartlarını tətbiq edərək maliyyə məlumatlarına dair qısaldılmış açıqlamalar təqdim edə bilər. 19 sayılı MHBS törəmə müəssisələrin seçimi əsasında tətbiq edilir və bu standartı tətbiq etməyi seçən törəmə müəssisələr üçün məlumatların açıqlanması tələblərini müəyyən edir.

Müəssisəyə yalnız aşağıdakı hallarda 19 sayılı MHBS-nin tətbiqinə icazə verilir:

- törəmə müəssisə olmalı;
- ictimai hesabatlılığı olmamalıdır; və
- onun birbaşa və ya hər hansı vasitəçi ana müəssisəsi MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olan konsolidə edilmiş maliyyə hesabatlarını hazırlamalıdır.

2025-ci ilin avqust ayında MUBSŞ standartda dəyişikliklər dərc etmişdir. Bu dəyişikliklər 2021-ci ilin fevral ayından 2024-cü ilin may ayınadək dərc edilmiş yeni və düzəliş edilmiş MHBS Mühəsibat Uçotu Standartlarını əks etdirmək məqsədilə 19 sayılı MHBS-ni yeniləyir və azaldılmış açıqlama çərçivəsinin cari MHBS Mühəsibat Uçotu Standartlarının tələblərinə uyğunluğunu təmin edir.

Düzəlişlər yeni dərc olunmuş standartlar və düzəlişlərdən yaranan dəyişiklikləri əhatə etmək məqsədilə 19 sayılı MHBS daxilində açıqlama tələblərini yenidən nəzərdən keçirir və əlavə edir. Eyni zamanda, 19 sayılı MHBS-nin məqsədini MHBS Mühəsibat Uçotu Standartlarını tətbiq edən və ictimai hesabatlılığı olmayan uyğun törəmə müəssisələr üçün açıqlama yükünün azaldılmasını qoruyub saxlayır.

Düzəlişlər 19 sayılı MHBS-nin tətbiq edilməsi üçün uyğunluq meyarlarını dəyişmir və törəmə müəssisələr tərəfindən tətbiq olunan tanınma və ya ölçülmə tələblərinə təsir göstərmir. Bunun əvəzinə, düzəlişlərə əsasən 19 sayılı MHBS-ni tətbiq edən müəssisələr MHBS Mühəsibat Uçotu Standartlarının işlənilib hazırlanmasında müvafiq və qərar qəbul etmə üçün faydalı olan açıqlamalar verməlidirlər.

Yeni standart 1 yanvar 2027-ci il tarixinə və ya ondan sonrakı hesabat dövrlərinə şamil olunur, erkən tətbiqinə icazə verilir.

2025-ci ilin noyabr ayında MUBSŞ **Hiperinflyasiyalı Təqdimat Valyutasına Çevrilməni (21 sayılı BAS-a düzəlişlər)** dərc etmişdir. Dəyişiklik əsasən 21 sayılı BAS-da mövcud boşluğun aradan qaldırılmasına yönəlmişdir, buraya müəssisənin funksional valyutası hiperinflyasiyalı olmadığı təqdirdə, müəssisənin təqdimat valyutası hiperinflyasiyalı olduğu hallar şamil olunur.

Düzəlişlər müəssisə tərəfindən maliyyə hesabatlarının hiperinflyasiyalı təqdimat valyutasına çevrilməsi, o cümlədən müqayisəli məlumatların təqdim olunması qaydalarını müəyyən edir. Xüsusilə də, düzəlişlərə əsasən müəssisə maliyyə hesabatlarını hiperinflyasiyalı valyutada təqdim etdiyi zaman müəssisənin funksional valyutası hiperinflyasiyalı olmadığı halda belə təqdimat valyutasına “Hiperinflyasiyalı İqtisadiyyatlarda Maliyyə Hesabatlılığı” adlı 29 sayılı BAS standartını tətbiq edir.

Düzəlişlər hiperinflyasiyalı valyutada təqdim olunan maliyyə hesabatlarının hiperinflyasiyanın təsirlərini maliyyə hesabatlarının istifadəçiləri üçün müvafiq şəkildə əks etdirməsini təmin etməklə ardıcılığı və müqayisəliliyi artırır.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Yeni standart 1 yanvar 2027-ci il tarixinə və ya ondan sonrakı hesabat dövrlərinə şamil olunur, erkən tətbiqinə icazə verilir.

Beynəlxalq Dayanıqlılıq Standartları Şurası (BDSS) 26 iyun 2023-cü il tarixində **MHBS S1 “Dayanıqlılıq ilə əlaqədar maliyyə məlumatlarının açıqlanması üzrə ümumi tələblər”** və **MHBS S2 “İqlim ilə əlaqədar açıqlamalar”** adlı ilk iki MHBS Dayanıqlılıqın Açıqlanması Standartlarını dərc etmişdir. Standartlar müəssisənin dayanıqlılıq ilə əlaqədar riskləri və imkanları ilə bağlı əhəmiyyətli məlumatların açıqlanması üçün tələblərdən ibarətdir, bu məlumatlar investorlar tərəfindən müəssisənin dəyərləndirilməsi zamanı əhəmiyyətli hesab olunur.

MHBS S1 müəssisənin dayanıqlılıq ilə əlaqədar riskləri və imkanları ilə bağlı məlumatların açıqlanması üzrə ümumi tələbləri müəyyən edir. MHBS S1 müəssisə tərəfindən dayanıqlılıq ilə əlaqədar maliyyə məlumatlarının hazırlanması və təqdim olunması qaydalarını nəzərdə tutur. Standart açıqlamaların məzmunu və təqdimatı ilə bağlı ümumi tələbləri əks etdirir, standartda əsasən açıqlanan məlumat müəssisə üçün ehtiyat təmin edən maliyyə hesabatının ilkin istifadəçiləri üçün faydalı olmalıdır.

MHBS S2 ümumi məqsədli maliyyə hesabatlarının ilkin istifadəçiləri üçün faydalı hesab olunan iqlim ilə əlaqədar risk və imkanlar haqqında məlumatların müəyyən olunması, qiymətləndirilməsi və açıqlanması üçün tələbləri müəyyən edir.

Hər iki standart 1 yanvar 2024-cü il tarixindən etibarən başlayan hesabat dövrlərinə şamil olunur. Standartların erkən tətbiqinə icazə verilir. Müəssisə MHBS S1 standartını daha erkən tətbiq etdiyi halda, həmin standartı müvafiq şəkildə açıqlamalı və eyni zamanda MHBS S2 standartını tətbiq etməlidir. BDSS standartlarının məcburi tətbiqi həmin standartların müvafiq qanunvericilik tərəfindən qəbul edilməsindən asılıdır. Bu, müəssisələrin standartları könüllü şəkildə (əlavə olaraq) tətbiq etmə bacarığına heç bir təsir göstərmir. Hazırkı hesabat tarixində bu standartlar Bankın fəaliyyət göstərdiyi yurisdiksiya tərəfindən qəbul edilməmişdir.

“Konsolidə edilmiş Maliyyə Hesabatları” adlı 10 sayılı MHBS və “İnvestor və onun Assosiasiya edilmiş və ya Birgə Müəssisəsi arasında Aktivlərin Satışı və ya Ötürülməsi” adlı 28 sayılı MUBS (düzəlişlər): 10 sayılı MHBS və 28 sayılı MUBS-a edilən düzəlişlər investor, onun assosiasiya edilmiş və ya birgə müəssisəsi arasında aktivlərin satışı və ya ötürülməsi üzrə vəziyyəti ehtiva edir. Düzəlişlər xüsusi olaraq kapital metodu ilə uçota alınmış assosiasiya edilmiş və ya birgə müəssisələrlə biznes əməliyyatları aparmayan törəmə müəssisə üzərində nəzarətin itirilməsi ilə bağlı olan gəlir və zərərlərin, ana müəssisənin mənfəət və zərər hesabatında əlaqəsi olmayan investorun həmin assosiasiya edilmiş və ya birgə müəssisədə olan payına düşən hissəyə müdaxilə etməmək şərtlə tanınmasını tələb edir.

Eynilə, istənilən keçmiş törəmə müəssisədə (kapital metodu ilə uçota alınmış assosiasiya edilmiş və ya birgə müəssisəyə çevrildikdə) saxlanılan investisiyanın ədalətli dəyərle yenidən ölçülməsindən irəli gələn gəlir və ya zərər yalnız əlaqəsi olmayan investorların yeni assosiasiya edilmiş və ya birgə müəssisədəki payları müqabilində tanınır. Düzəlişlərin qüvvəyə minmə tarixi MUBS tərəfindən hələ müəyyən edilməmişdir, lakin düzəlişlərin erkən tətbiqinə icazə verilir.

Əksi göstərilmədiyi təqdirdə, yeni standartların və şərtlərin Bankın maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcəyi gözlənilmir.

"PREMIUM BANK" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

4. ƏHƏMİYYƏTLİ UÇOT PRİNSİPLƏRİNƏ DAİR MƏLUMATLARIN QISA XÜLASƏSİ

Hazırlığın əsasları

Bu maliyyə hesabatlarının hazırlanmasında tətbiq edilən uçot siyasətləri, əgər varsa, yeni qəbul edilmiş standartların təsiri istisna olmaqla, 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarında tətbiq edilən uçot siyasətinə uyğun gəlir.

Maliyyə hesabatlarının MHBS-yə uyğun hazırlanması rəhbərlikdən uçot siyasətlərinin tətbiqinə, bəyan edilmiş aktivlər, öhdəliklər, gəlir və xərc məbləğlərinə təsir edə biləcək mühakimələr yürütməyi, təxminlər etməyi, fərziyyələr irəli sürməyi tələb edir. Faktiki nəticələr təxminlərdən fərqli ola bilər. Təxminlər və onların əsasını təşkil edən fərziyyələr davamlı olaraq təkrar nəzərdən keçirilir. Mühəsibat təxminlərinə düzəlişlər təxminin nəzərdən keçirildiyi dövr və təsir altında qala biləcək gələcək dövrlər üçün qəbul edilir. Mühəsibat siyasətinin tətbiq edilməsində əhəmiyyətli qiymətləndirmə qeyri-müəyyənliyi və kritik idarəetmə qərarları və maliyyə hesabatlarında tanınan məbləğlər üzərində ən əhəmiyyətli təsiri olan qiymətləndirmə qeyri-müəyyənliyi və kritik idarəetmə qərarlarındakı dəyişikliklər barədə məlumat bu Qeydin sonrakı hissələrində təsvir edilmişdir.

Xarici valyutanın çevrilməsi

Funksional və təqdimat valyutası

Bu maliyyə hesabatları Bankın funksional valyutası olan Azərbaycan manatı ilə (AZN) təqdim olunur.

Xarici valyuta əməliyyatları və qalıqlar

Xarici valyuta əməliyyatları, əməliyyat tarixlərində mövcud olan valyuta məzənnələri (spot məzənnəsi) istifadə edilərək funksional valyutaya çevrilir. Bu cür əməliyyatların ödənilməsindən yaranan və il sonu valyuta məzənnələrində pul vəsaitlərinin yenidən qiymətləndirilməsindən yaranan xarici valyuta mənfəət və zərərləri məcmu gəlir haqqında hesabatda tanınır.

Tarixi dəyərində ölçülən qeyri-monetar maddələr əməliyyatlar tarixində valyuta məzənnələrindən istifadə edilməklə (çevrilməklə) çevrilir. Ədalətli dəyərlə ölçülmüş qeyri-monetar maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə valyuta məzənnələri ilə çevrilir.

Xarici valyutalarda göstərilən maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin çevrilməsi məqsədilə aşağıdakı il sonu valyuta məzənnələri istifadə edilmişdir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
1 ABŞ dolları/AZN	1.7000	1.7000
1 Avro/AZN	2.0022	1.7724
1 Böyük Britaniya funt sterlinqi/AZN	2.2970	2.1382
1 Rusiya rublu/AZN	0.0217	0.0163

Maliyyə alətləri

Tanınma, ilkin qiymətləndirmə və uçotdan silmə

Maliyyə hesabatında maliyyə aktivləri və maliyyə öhdəlikləri Bankın maliyyə alətinin müqavilə müddəaları üzrə tərəfə çevrildiyi halda tanınır və ilkin olaraq ədalətli dəyər və əməliyyat xərcələri ilə ölçülür. Maliyyə aktivlərinin müntəzəm alqı-satqısı, ticarət tarixində – Bankın aktivini aldığı və ya satdığı tarixdə tanınır.

Maliyyə aktivləri maliyyə aktivini ilə bağlı pul vəsaitlərinin hərəkəti üzrə müqavilə hüquqlarının müddəti bitdikdə və ya maliyyə aktivini və bütün əhəmiyyətli risklər və faydalar ötürüldükdə uçotdan silinir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Maliyyə öhdəliyi ödənilmədiyi, dayandırıldığı, ləğv edildiyi ya da müddəti bitdiyi halda uçotdan silinir.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri sonradan aşağıda təsvir edildiyi kimi ölçülür.

Təsnifat və qiymətləndirmə

Maliyyə aktivləri

Maliyyə aktivini amortizasiya dəyərində, digər məcmu gəlir vasitəsilə ədalətli dəyərədə (“DMGVƏD”) ölçülmüş dəyərədə və ya mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərədə (“MZVƏD”) təsnif edilir.

Maliyyə aktivini aşağıdakı şərtlərin hər ikisinə cavab verdikdə və MZVƏD kimi müəyyən edilmədikdə, amortizasiya olunmuş dəyərində ölçülür:

- aktiv müqavilə üzrə pul axınlarını toplamaq üçün aktivləri saxlamaq məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- maliyyə aktivinin müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faizin ödənişlərindən (YƏMFÖ) ibarət olan pul axınlarına təkan verir.

Borc aləti aşağıdakı şərtlərin hər ikisini ödədikdə və MZVƏD kimi müəyyən edilmədikdə, DMGVƏD-də ölçülür:

- aktiv həm müqavilə üzrə pul axınlarının toplanması və həm də maliyyə aktivlərinin satılması məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- maliyyə aktivinin müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faizin ödənişlərindən ibarət olan pul axınlarına təkan verir.

Ticarət üçün nəzərdə tutulmayan kapital qoyuluşunun ilkin tanınması zamanı Bank ədalətli dəyərədəki sonrakı dəyişiklikləri digər məcmu gəlirdə (DMG) təqdim etməyi seçə bilər. Bu seçim hər bir kapital qoyuluşu üçün ayrıca edilir.

Bütün digər maliyyə aktivləri MZVƏD-də ölçülmüş kimi təsnif edilir.

Bununla yanaşı, ilkin tanıma zamanı Bank amortizasiya olunmuş dəyərində və ya DMGVƏD-də ölçülmə tələblərinə uyğun gələn maliyyə aktivini MZVƏD kimi təsnif edə bilər, o halda ki, bu, meydana çıxacaq uçot uyğunsuzluğunu aradan qaldırsın və ya əhəmiyyətli dərəcədə azaltsın.

Biznes modelinin qiymətləndirilməsi

Bank maliyyə aktivinin portfel səviyyəsində saxlandığı biznes modelinin məqsədini qiymətləndirəcək, çünki bu, biznesin idarə olunması və məlumatların rəhbərliyə təqdim edilməsi üsulunu daha düzgün şəkildə əks etdirir.

Bu zaman aşağıdakı məlumatlar nəzərə alınır:

- portfel üçün müəyyən edilmiş siyasətlər və məqsədlər, həmin siyasətlərin praktikada tətbiqi, xüsusilə rəhbərliyin strategiyasının müqavilə üzrə faiz gəlirlərinin əldə edilməsinə, xüsusi faiz dərəcəsi profilinin saxlanmasına, maliyyə aktivlərinin müddətinin həmin aktivləri maliyyələşdirən öhdəliklərin müddətinə uyğunlaşdırılmasına və ya aktivlərin satışı vasitəsilə pul axınlarının realizasiyasına fokuslanıb-fokuslanmaması;
- portfelin göstəricilərinin hansı tərzdə qiymətləndirilməsi və Bankın rəhbərliyinə çatdırılması;
- biznes modelinin (və həmin biznes modeli çərçivəsində saxlanılan maliyyə aktivlərinin) performansına təsir edən risklər və bu risklərin hansı tərzdə idarə olunması;
- biznesin menecerlərinin hansı tərzdə mükafatlandırılması – məsələn, mükafatlandırma idarə olunan aktivlərin ədalətli dəyərindən və ya toplanmış pul axınlarından asılıdır mı; və

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

- əvvəlki dövrlərdə satışların tezliyi, həcmi və müddəti, bu satışların səbəbləri və gələcək satış fəaliyyəti barədə gözləntilər. Bununla belə, satış fəaliyyəti barədə məlumat ayrıca deyil, Bankın maliyyə aktivlərinin idarə olunması üzrə məqsədinə necə nail olunmasının və pul axınlarının necə realizasiya edilməsinin ümumi qiymətləndirilməsi çərçivəsində nəzərə alınır.

Müqavilə üzrə pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişləri olub-olmamasının qiymətləndirilməsi

Bu qiymətləndirmənin məqsədləri üçün “əsas məbləğ” dedikdə, ilkin tanınma zamanı maliyyə alətinin ədalətli dəyəri nəzərdə tutulur. “Faiz” dedikdə, pulun zaman dəyəri, müəyyən dövr ərzində ödənilməmiş əsas məbləğlə bağlı kredit riski və digər əsas kredit riskləri və xərcləri (məs. likvidlik riski və inzibati xərclər), eləcə də mənfəət marjası üçün ödəniş nəzərdə tutulur.

Müqavilə üzrə pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişləri olub-olmamasının qiymətləndirilməsində Bank alətin müqavilə şərtlərini nəzərə alır. Bu qiymətləndirmə maliyyə aktivində həmin aktivin bu şərtə əməl etməməsi ilə nəticələnən, müqavilə üzrə pul axınlarının müddəti və ya məbləğini dəyişə bilən müqavilə şərtinin olub-olmamasını əhatə edir. Qiymətləndirmə zamanı Bank aşağıdakıları nəzərə alır:

- pul axınlarının məbləği və müddətini dəyişəcək şərti hadisələr;
- kapitalın borca nisbətinin xüsusiyyətləri;
- vaxtından əvvəl ödəniş və müddətin uzadılma şərtləri;
- bankın iddiasını müəyyənləşdirilmiş aktivlərdən pul axınlarına məhdudlaşdıran şərtlər, məs. reqressiz aktivlər; və
- pulun zaman dəyəri üzrə ödənişi dəyişən xüsusiyyətlər – məsələn faiz dərəcələrinin mütəmadi olaraq yenilənməsi.

Maliyyə aktivlərinin yenidən təsnifatı

Maliyyə aktivləri Bankın maliyyə aktivlərini idarə etməsi üzrə biznes modelini dəyişməsindən sonrakı dövr istisna olmaqla, ilkin tanınmadan sonra yenidən təsnif edilmir.

Maliyyə öhdəliklərinin təsnifatı və sonrakı ölçülməsi

Bankın maliyyə öhdəliklərinə bankların və maliyyə qurumlarının kreditləri və depozitləri, müştərilərin depozitləri və digər öhdəliklər daxildir. Sonradan maliyyə öhdəlikləri effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərle ölçülür.

EOKZ-nin ölçülməsi

EOKZ kredit zərərlərinin ehtimal əsasında ölçülən qiymətləndirilməsidir. O aşağıdakı şəkildə ölçülür:

- hesabat tarixində kredit üzrə dəyərsizləşməmiş maliyyə aktivləri: bütün gözlənilən əldə edilməmiş pul vəsaitlərinin cari dəyəri (yəni müqavilə əsasında müəssisəyə ödənilməli olan pul axınları ilə Bankın əldə etməyi gözlədiyi pul axınları arasındakı fərq);
- hesabat tarixində kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri: ümumi balans dəyəri ilə ehtimal olunan gələcək pul axınlarının cari dəyəri arasındakı fərq;
- istifadə edilməmiş kredit öhdəlikləri: öhdəlik istifadə edildikdə müqavilə üzrə Banka ödənilməli pul vəsaitləri ilə Bankın almağı gözlədiyi pul vəsaitləri arasındakı fərqin cari dəyəri.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Yenidən qurulan maliyyə aktivləri

Borcalanın maliyyə çətinlikləri səbəbindən bir maliyyə aktivinin şərtləri yenidən müzakirə olunduqda və ya dəyişdirildikdə və ya mövcud maliyyə aktivini yenisi ilə əvəz olunduqda, maliyyə aktivinin tanınmasının dayandırılması və yaxud EOKZ-nin qiymətləndirilməsi aşağıdakı şərtlər altında baş verir:

- gözlənilən yenidənqurma mövcud aktivin tanınmasının dayandırılmasına gətirməyəcəkdir, dəyişilmiş maliyyə aktivindən yaranan gözlənilən pul vəsaitlərinin hərəkəti mövcud olan aktivin pul vəsaiti çatışmazlığının hesablanmasına daxil edilir.
- əgər gözlənilən yenidənqurma mövcud aktivin tanınmasının dayandırılmasına səbəb olarsa, yeni aktivin gözlənilən ədalətli dəyəri onun tanınması dayandırıldığı tarixdə mövcud maliyyə aktivindən son nağd pul axını kimi qəbul edilir. Bu məbləğ, mövcud maliyyə aktivini üzrə pul çatışmazlığının hesablanmasına daxil edilir. Nağd pul çatışmazlığı mövcud maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsiindən istifadə etməklə gözlənilən tanınma tarixindən hesabat tarixinə endirilir.

Kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri

Hər bir hesabat tarixində Bank amortizasiya edilmiş dəyərde hesablanmış maliyyə aktivlərinin və DMGVƏD ilə hesablanmış borc maliyyə aktivlərinin kredit üzrə dəyərsizləşməsinə qiymətləndirir. Maliyyə aktivini üzrə proqnoz edilən gələcək pul vəsaitlərinə mənfi təsir göstərən bir və ya daha çox hadisə baş verdikdə maliyyə aktivini “kredit üzrə dəyərsizləşmiş” sayılır.

Maliyyə aktivinin kredit üzrə dəyərsizləşdiyinin sübutuna aşağıdakı müşahidə edilə bilən məlumatlar daxildir:

- borcalan və ya emitentin mühüm maliyyə çətinliyi yaşaması;
- müqavilə şərtinin pozulması, məsələn, defolt və ya gecikdirmə;
- Bank tərəfindən Bankın dəyişməyəcəyi şərtlərlə kredit və ya avansın restrukturizasiyası;
- borcalanın müflis olacağı və ya maliyyə-təşkilati strukturunun dəyişəcəyi ehtimal edildikdə; və ya
- maliyyə çətinlikləri səbəbindən qiymətli kağızlar üçün fəal bazarın olmaması.

Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri (SƏKD)

Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri (SƏKD) ilkin tanınma zamanı dəyərsizləşmiş maliyyə aktivləridir. SƏKD aktivləri ilkin tanınmada ədalətli dəyərlə qeydə alınır və faiz gəliri sonradan krediti nəzərə almaqla düzəliş edilmiş EFD əsasında tanınır. Ömürlük EOKZ-lər yalnız EOKZ-də sonrakı bir dəyişiklik olduğu dərəcədə tanınır və ya buraxılır.

Dövr edən məhsullar

Bankın məhsul təklifi Bankın qısa müddətdə ləğv etmək və/və ya azaltmaq hüququna malik olduğu bir sıra korporativ və pərakəndə overdraft və kredit kartı məhsullarını əhatə edir. Bank kredit zərərinə məruz qalmaq müqavilə bildiriş müddəti ilə məhdudlaşdırmır, lakin əvəzində EOKZ-ni müştərilərin davranışlarına dair Bankın gözləntilərini, onun defolt ehtimalını və azalma və ya kreditlərin ləğv edilməsini ehtiva edən Bankın gələcək risklərin azaldılması prosedurlarını əks etdirən bir müddət ərzində hesablayır. Keçmiş təcrübəyə və Bankın gözləntilərinə əsasən, bu məhsullar üçün Bankın EOKZ-lərini hesabladığı müddət, Bankın kredit riskinə məruz qaldığı və idarəetmə əməliyyatları ilə kredit zərərlərinin azaldılmadığı müddətə əsasən hesablanır.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Silinmələr

Amortizasiya olunmuş maya dəyəri ilə uçota alınan aktivlər və MZVƏD-də borc qiymətli kağızları real bərpa ehtimalı olmadıqda (qismən və ya tam) silinirlər. Bu, ümumiyyətlə, Bankın müştərilərdən bərpa üçün bütün qanuni və düzəliş səylərinin tükəndiyi vəziyyətdir. Bununla birlikdə, silinmiş maliyyə aktivləri, borcun geri qaytarılması üçün Bankın prosedurlarına uyğun olaraq icra fəaliyyətinə məruz qala bilər.

Dəyərsizləşmə zərərinin geri qaytarılması

Bir sonrakı dövrdə dəyərsizləşmə zərərinin məbləği azalırsa və azalma dəyərsizləşmə qeydə alındıqdan sonra baş verən bir hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bilsə, artıq məbləğ müvafiq olaraq kredit üzrə dəyərsizləşmə ehtiyatı hesabını azaldaraq geri yazılır. Geri qaytarılma məcmu gəlir haqqında hesabatda tanınır.

Maliyyə qarantiyaları və kredit öhdəlikləri

Maliyyə qarantiyaları, müəyyən bir borclunun borc alətinin şərtlərinə uyğun olaraq vaxtında ödəniş etməməsi səbəbindən borc sahiblərinə verdikləri zərərin əvəzini ödəmək üçün Bankdan müəyyən ödənişlər etməsini tələb edən müqavilələrdir. Maliyyə qarantiyası öhdəliyi müqavilə üzrə ödəmə ehtimalı olduqda amortizasiya olunmuş dəyərlə əks etdirilir.

“Kredit öhdəlikləri”, müəyyən şərtlər altında kredit vermək üçün qətiyyətli geri alınmayan öhdəliklərdir. Kredit vermək üçün verilmiş maliyyə qarantiyaları və ya geri alınmayan öhdəliklər əvvəlcə ədalətli dəyərlə ölçülür və onların ilkin ədalətli dəyəri təminat və ya öhdəlik üzrə amortizasiya edilir.

Sonradan, bu amortizasiya edilmiş məbləğdən və zərər ehtiyatının məbləğindən ən yüksəyi olaraq qiymətləndirilir.

Müştərilərə verilmiş kreditlər və avanslar

Müştərilərə verilmiş kreditlər Bank tərəfindən müştərilər tərəfindən ödənilməsi nəzərdə tutulan krediti satın almaq və ya vermək üçün avans şəklində nağd pul verildiyi zaman qeydə alınır. Biznes modeli və pul vəsaitlərinin hərəkəti xarakteristikasına əsasən Bank müştərilərə verilmiş kreditləri amortizasiya olunmuş dəyərdə təsnifləşdirir. Onlar əvvəlcə ədalətli dəyər və artan birbaşa əməliyyat xərcləri ilə ölçülür və sonradan effektiv faiz metodu istifadə olunmaqla amortizasiya olunmuş maya dəyəri ilə qiymətləndirilir.

Dəyərsizləşmə üzrə ehtiyatlar perspektiv EOKZ modelləri əsasında müəyyən edilir.

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri, məlum olan pul məbləğlərinə asanlıqla çevrilə bilən və dəyər dəyişikliyinə əhəmiyyətsiz bir riskə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri nağd pul vəsaitlərini və Mərkəzi Bank ilə qalıqları və əldə edildikləri tarixdən etibarən üç ay və ya daha az ilkin ödəmə müddəti olan digər banklardakı qalıqları özündə ehtiva edir. Pul vəsaitləri və onların ekvivalentləri amortizasiya olunmuş dəyərdə maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir.

İnvestisiya qiymətli kağızları

Maliyyə vəziyyəti haqqında hesabatda “İnvestisiya qiymətli kağızları” başlığına amortizasiya edilmiş dəyərdə ölçülən borc investisiya qiymətli kağızları daxildir, buraya ilkin olaraq, əlaqədar birbaşa əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyərdə, daha sonra effektiv faiz üsulu ilə amortizasiya edilmiş dəyərdə ölçülənlər daxildir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Əmlak, avadanlıqlar və istifadə hüququ olan aktivlər

Əmlak və avadanlıqlar ilk növbədə, Bankın rəhbərliyi tərəfindən nəzərdə tutulmuş qaydada fəaliyyət göstərə bilməsi üçün zəruri olan yeri və vəziyyəti aktivləşdirməklə birbaşa əlaqəli olan xərclər daxil olmaqla, alınma dəyəri ilə tanınır. Bu aktivlər sonradan xərc modelindən istifadə etməklə ölçülür və sonrakı köhnəlmə və dəyərsizləşmə zərərləri çıxılmaqla ilkin dəyəri ilə göstərilir.

Amortizasiya, əmlak və avadanlıqların təxmini qalıq dəyəri çıxılmaqla dəyəri yazmaq üçün müvafiq icarə öhdəlikləri dövründə düz xətt metodu ilə tanınan istifadə hüququ olan aktivlər istisna olmaqla, azaltma balansı metodu ilə tanınır. Təxmin edilən faydalı istifadə müddəti aşağıdakı kimidir:

Mebel və avadanlıqlar	5 il
Kompüterlər	4 il
Nəqliyyat vasitələri	4 il
Digər aktivlər	5 il
İcarə aktivlərinin təkmilləşdirilməsi	əsas icarə müddəti ərzində
İstifadə hüququ olan aktivlər	əsas icarə müddəti ərzində

Əhəmiyyətli qalıq dəyərinin təxminləri və faydalı istifadə müddətinin təxminləri aktivin yenidən qiymətləndirilib-qiymətləndirilməməsindən asılı olmayaraq, tələb olunduqda, lakin ən azı ildə bir dəfə yenilənir.

Əmlak və avadanlıqların silinməsi üzrə yaranan gəlir və ya zərərlər xaricolma gəlirləri ilə aktivlərin balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və “digər gəlirlər” daxilində mənfəət və ya zərərdə tanınır.

İstifadə hüququ olan aktivlər

Bank istifadə hüququ olan aktivləri icarənin başlanğıc tarixində tanıyır (əsas aktivin istifadə üçün mövcud olduğu tarix). İstifadə hüququ olan aktivlər yığılmış amortizasiya və dəyərsizləşmə zərərləri çıxılmaqla maya dəyəri ilə ölçülür və icarə öhdəliklərinin yenidən ölçülməsi üçün tənzimlənir. İstifadə hüququ olan aktivlər dəyərinə tanınmış icarə öhdəliklərinin məbləği və alınmış icarə təşviqləri çıxılmaqla başlama tarixinə qədər və ya daha əvvəl edilmiş icarə ödənişləri daxildir. İstifadə hüququ olan aktivlər ən qısa icarə müddəti ərzində düz xətt əsasında amortizasiya olunur.

İcarəyə götürülmüş aktivin mülkiyyəti icarə müddətinin sonunda Banka keçirsə və ya dəyəri bir alış opsiyasının həyata keçirilməsini əks etdirirsə, amortizasiya aktivin təxmin edilən faydalı istifadə müddəti istifadə olunmaqla hesablanır. İstifadə hüququ olan aktivlər də dəyərsizləşməyə məruz qalır.

İcarə aktivlərinin təkmilləşdirilməsi

İcarə aktivlərinin təkmilləşdirilməsi müvafiq icarəyə götürülmüş aktivin istifadə müddəti ərzində amortizasiya edilir. Təmir və yeniləmə ilə bağlı xərclər yarandıqda hesablanır və kapitallaşma üçün uyğun olmadığı halda əməliyyat xərclərinə daxil edilir.

Müsadirə edilmiş girovlar

Müsadirə edilmiş girovlar Bankın vaxtı keçmiş kreditlərinin ödənilməsi zamanı əldə etdiyi qeyri-maliyyə aktivlərini əks etdirir. Bu aktivlər əvvəlcə satış xərcləri çıxılmaqla əvvəlki qalıq dəyərindən və ya ədalətli dəyərdən daha aşağısı ilə tanınır və digər aktivlərə daxil edilir. Bu aktivlər sonradan aktivlərin bu kateqoriyası üçün olan mühasibat siyasətinə uyğun olaraq ölçülür və uçota alınır.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlər əməliyyatlarda istifadə olunan proqram təminatıdır. Bu aktivlər sonlu hesab edildiyi üçün kapitallaşdırılmış xərclərin təxmin edilən faydalı istifadə müddəti ərzində azaldılmış balans metodu ilə amortizasiya edildiyi maya dəyəri modelindən istifadə olunmaqla uçota alınır. Qalıq dəyərlər və faydalı istifadə müddəti hər bir hesabat tarixində nəzərdən keçirilir. Bundan əlavə, onlar dəyərsizləşmə sınaqlarına məruz qalırlar. Proqramın istifadə müddəti 10 ildir.

Kompüter proqram təminatının saxlanması ilə əlaqəli məsrəflər, yəni düzəlişlər və digər kiçik yeniləmələr və onların quraşdırılması ilə bağlı xərclər, çəkildiyi anda xərc olaraq qeyd olunur.

Qeyri-maddi aktivin xaric edilməsindən yaranan mənfəət və ya zərər, gəlirlə aktivin balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və mənfəət və zərərdə “digər gəlirlər”in daxilində tanınır.

Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi

Dəyərsizləşmənin qiymətləndirilməsi məqsədilə aktivlər əsasən müstəqil pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərini yaradan vahidlər) olan ən aşağı səviyyədə qruplaşdırılır. Nəticədə, bəzi aktivlər dəyərsizləşmə üçün ayrı-ayrılıqda sınaqdan keçirilir, bəziləri isə pul vəsaitlərini yaradan vahidlər səviyyəsində sınaqdan keçirilir.

Hadisələr və ya dəyişikliklər, balans dəyərinin bərpa edilə bilməyəcəyini göstərdikdə, bütün fərdi aktivlər və ya pul vəsaitlərini yaradan vahid dəyərsizləşmələr üçün sınaqdan keçirilir.

Dəyərsizləşmə zərəri, aktivin və ya pul vəsaitlərini yaradan vahidin balans dəyərinin bərpa oluna bilən dəyərini aşdığı məbləğdə tanınır, bu da ədalətli dəyərdən satış xərclərini çıxdıqda qalan dəyərlə istifadə dəyərinin daha yüksəyinə bərabərdir. İstifadə dəyərini müəyyən etmək üçün rəhbərlik, hər bir pul vəsaitlərini yaradan vahiddən gözlənilən gələcək pul vəsaitlərinin hərəkətini təxmin edir və bu pul vəsaitlərinin axınının indiki dəyərini hesablamaq üçün uyğun faiz dərəcəsini təyin edir.

Daha sonra bütün aktivlərin əvvəllər tanınmış dəyərsizləşmə zərərinin artıq olmaya biləcəyi göstəricilərinə yenidən baxılır. Pul vəsaitlərini yaradan vahidin bərpa edilə bilən məbləği onun balans dəyərindən artıq olduqda dəyərsizləşmə zərəri geri qaytarılır.

Digər aktivlər

Digər aktivlər ilkin tanınma zamanı ədalətli dəyərlə ölçülür və sonradan effektiv faiz dərəcəsi metodu ilə amortizasiya olunmuş dəyərlə ölçülür.

Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər

Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər kontragent banklar tərəfindən nağd pul və ya digər aktivlərin Banka köçürülməsi zamanı tanınır. Qeyri-derivativ öhdəlik amortizasiya olunmuş maya dəyərində qeydə alınır. Bank öz borcunu geri alırsa, öhdəlik maliyyə vəziyyəti haqqında hesabatdan silinir və öhdəliyin balans dəyəri ilə ödənilmiş kompensasiya arasındakı fərq borcun ödənilməsi üzrə mənfəət və ya zərərə daxil edilir.

Müştərilərdən alınmış depozitlər

Müştərilərdən alınmış depozitlər fiziki şəxslər, dövlət və ya korporativ müştərilər qarşısında qeyri-derivativ öhdəliklərdir və amortizasiya olunmuş dəyərlə qeydə alınır.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

İcarələr

Müqavilə bağlanarkən Bank müqavilənin icarə olduğunu və ya icarə elementlərini özündə ehtiva etdiyini qiymətləndirir. Bu hal müqavilənin müəyyən bir ödəniş müqabilində müəyyən edilmiş aktivin təyin edilmiş bir müddət ərzində istifadəsinə nəzarət etmək hüququnun əldə edilməsi zamanı baş verir.

Bank icarəçi qismində

Bank qısamüddətli icarələr və aşağı dəyərli aktivlərin icarəsi istisna olmaqla, bütün icarələr üçün vahid tanıma və ölçmə yanaşmasını tətbiq edir. Bank icarə ödənişlərini həyata keçirmək üçün icarə öhdəliklərini, eləcə də əsas istifadə hüququ olan aktivlər təmin edən istifadə hüquqlarını aktiv olaraq tanıyır.

İcarə öhdəlikləri

İcarənin başlanğıc tarixində Bank icarə müddəti ərzində həyata keçiriləcək icarə ödənişlərinin cari dəyəri ilə ölçülmüş icarə öhdəliklərini tanıyır. İcarə ödənişlərinə, hər hansı alınacaq güzəştli icarə ödənişləri, indeksdən və ya dərəcədən asılı olan dəyişkən icarə ödənişləri çıxılmaqla qalıq dəyər qərantiyası ilə ödənilməsi ehtimal olunan məbləğlər daxil olmaqla sabit ödənişlər (maddi sabit ödənişlər daxil olmaqla) daxildir. İcarə ödənişlərinə həmçinin Bank tərəfindən həyata keçirilməsinə əsaslı olaraq müəyyən edilmiş satınalma opsiyonunun icra qiyməti və icarə müddəti Bankın ləğv etmə seçimini həyata keçirdiyini əks etdirirsə, icarəyə xitam verildiyi hallarda tətbiq olunan cərimələrin ödənişləri də daxildir.

İndeksdən və dərəcədən asılı olmayan dəyişkən icarə ödənişləri, ödənişə səbəb olan hadisə və ya şərtin baş verdiyi dövrdə xərc olaraq (mal və material ehtiyatlarının istehsalı üçün çəkilmədiyi təqdirdə) tanınır.

İcarə ödənişlərinin cari dəyərini hesablayarkən, icarəyə aid olan konkret faiz dərəcəsinin təyin olunması mümkün olmadığı üçün Bank icarə müqaviləsinin qüvvəyə mindiyi tarixdə mövcud olan əlavə borcun cəlb edilməsi üzrə faiz dərəcəsiindən istifadə edir. Müqavilənin qüvvəyə mindiyi tarixdən sonra icarə öhdəliklərinin məbləği faizlərin artmasını əks etdirmək üçün artırılır və edilmiş icarə ödənişləri üçün azaldılır. Bundan əlavə, icarə öhdəliklərinin balans dəyəri hər hansı bir modifikasiya və ya icarə müddətində, eləcə də icarə ödənişlərində hər hansı bir dəyişiklik olduqda (bu cür icarə ödənişlərini təyin etmək üçün istifadə olunan indeks və ya faiz dərəcəsiindəki dəyişiklik nəticəsində gələcək ödənişlərdə dəyişikliklər) və ya əsas aktivin satın alınması üçün hər hansı bir seçimin qiymətləndirilməsi üzrə dəyişiklik olduğu təqdirdə, yenidən ölçülür.

Digər öhdəliklər

Digər öhdəliklər əvvəllər ədalətli dəyərle ölçülür və sonradan effektiv faiz dərəcəsi metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərle ölçülür.

Səhmdar kapitalı

Adi səhmlər kapital kimi təsnifləşdirilir. Adi səhmlərin və səhm opsiyonların buraxılmasına bilavasitə aid edilə bilən xərclər vergi qoyma baxımından heç bir nəticə olmadan kapitaldan tutulma kimi uçota alınır.

Bankın dividendləri elan edib ödəmək imkanı Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada tənzimlənir.

Adi səhmlərə aid olan dividendlər elan edildiyi müddətdə bölüşdürülməmiş mənfəətdə əks olunur.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Ehtiyatlar və şərti öhdəliklər

Ehtiyatlar keçmiş bir hadisə nəticəsində mövcud öhdəliklərin, ehtimal ki, Bankdan iqtisadi mənbələrin çıxmasına səbəb olacağı və məbləğlərin etibarlı şəkildə qiymətləndirilə biləcəyi zaman tanınır. Dəyişmənin vaxtı və ya məbləği hələ də qeyri-müəyyən ola bilər. Mövcud öhdəlik, keçmiş hadisələr nəticəsində yaranan hüquqi və ya konstruktiv öhdəliklərin mövcudluğundan yaranır.

Qarantıya tələbləri və digər balansdankənar öhdəliklər üzrə öhdəliklər öhdəliklərin yerinə yetirilməsi üçün əsaslandırılmış və məqbul bir əminlik olduqda tanınır. Ehtimal olunan qalıqlar müştəri hesablarının debetləşməsi ilə tanınır. Mənfəət və zərər hesabında ödəniş ehtimal olunan bərpalar çıxılmaqla göstərilir. Gələcək əməliyyat zərərləri üçün ehtiyatlar tanınmır.

Ehtiyat pulun vaxt dəyərinin əhəmiyyətli olduğu hallarda onların indiki dəyərlərinə endirilir.

Bütün ehtiyatlar hər bir hesabat tarixində nəzərdən keçirilir və ən yaxşı qiymətləndirməni əks etdirmək üçün düzəldilir.

Mövcud öhdəliklər nəticəsində iqtisadi mənbələrin mümkün axınının qeyri-mümkün və ya uzaq hesab edildiyi hallarda, müəssisələrin birləşməsi zamanı qəbul edilmədiyi təqdirdə, heç bir öhdəlik tanınmır.

Təqaüd və digər mükafatlar üzrə öhdəliklər

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, dövlət pensiya sistemi işəgötürən tərəfindən cari ödənişlərin işçilərə cari ümumi ödənişlərdə faizlə hesablanması təmin edir. Bu xərc müvafiq əmək haqqının alındığı dövrə aid edilir. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Bank Azərbaycan Respublikasının dövlət təqaüd proqramından başqa hər hansı digər təqaüd proqramlarında iştirak etmir. Bundan əlavə, Bankda hesablanması tələb olunan təqaüd müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

Faiz gəliri və xərcinin tanınması

Faiz gəlirləri və xərcləri effektiv faiz dərəcəsi üsulundan istifadə olunmaqla mənfəət və zərərdə tanınır. “Effektiv faiz dərəcəsi” maliyyə alətinin gözlənilən istifadə müddəti boyu gələcək pul ödənişləri və alışıqlarını dəqiq olaraq:

- maliyyə aktivinin ümumi balans dəyərində; və ya
- maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyərində diskontlaşdırılan dərəcədir.

Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri istisna olmaqla, digər maliyyə alətləri üçün effektiv faiz dərəcəsinə hesablayarkən Bank gələcək pul vəsaitlərini maliyyə alətlərinin bütün müqavilə şərtlərini nəzərə almaqla, lakin kredit zərərlərini nəzərə almadan qiymətləndirir. Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün kredit üzrə uyğunlaşdırılmış effektiv faiz dərəcəsi, ehtimal olunan kredit zərərləri daxil olmaqla gələcək pul vəsaitlərindən istifadə edilməklə hesablanır.

Effektiv faiz dərəcəsinin hesablanması effektiv faiz dərəcəsinin ayrılmaz tərkib hissəsi olan əməliyyat xərcləri və ödənilmiş və ya alınmış haqlar və ya bəndlər daxildir. Əməliyyat xərclərinə maliyyə aktivləri və ya maliyyə öhdəliyinin alınmasına və ya verilməsinə bilavasitə tətbiq edilə bilən məxsusi xərclər daxildir.

Haqq və komissiyalar

Maliyyə aktivləri və ya maliyyə öhdəliyi üzrə effektiv faiz dərəcəsinin ayrılmaz tərkib hissəsi olan haqq və komissiya gəlirləri və xərcləri effektiv faiz dərəcəsinə daxil edilir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Kreditlə əlaqəli haqlar, kredit xidməti haqları və kredit gəlirliliyinin ayrılmaz tərkib hissəsi sayılan digər haqlar müvafiq əməliyyat xərcləri ilə birlikdə effektiv faiz üsulundan istifadə etməklə maliyyə alətinin proqnozlaşdırılan müddəti boyu faiz gəlirlərinə köçürülür və amortizasiya edilir.

Mühasibat xidməti haqları, investisiya idarəçiliyi haqları, satış komissiyası, yerləşdirmə haqları, sindikasiya haqları daxil olmaqla, digər haqq və komissiya gəlirləri müvafiq xidmətlər göstərildikcə tanınır. Kredit öhdəliyi üzrə kredit vəsaitlərinin istifadəsi gözlənilmədiyi halda kredit öhdəliyi üzrə əlaqədar haqlar öhdəlik dövrü boyu düz xətt metodu əsasında tanınır.

Bankın maliyyə hesabatlarında tanınan maliyyə aləti ilə nəticələnən müştəri ilə müqavilə qismən 9 sayılı MHBS, qismən də 15 sayılı MHBS çərçivəsində ola bilər. Belə olduğu təqdirdə, Bank müqavilənin 9 sayılı MHBS-yə aid olan hissəsini ayırmaq və ölçmək üçün əvvəlcə 9 sayılı MHBS-ni, daha sonra qalan hissəyə 15 sayılı MHBS-ni tətbiq edir.

Növbəti cədvəldə müştərilərlə müqavilələr üzrə öhdəliklərin yerinə yetirilmə mahiyyəti və zamanlaması, habelə əhəmiyyətli ödəniş şərtləri və müvafiq gəlir tanınma siyasətləri haqqında məlumat təqdim olunmuşdur.

Xidmətin növü:	İcra öhdəliklərinin yerinə yetirilmə mahiyyəti və zamanlaması, o cümlədən əhəmiyyətli ödəniş şərtləri	15 sayılı MHBS-yə əsasən gəlirin tanınması
Pərakəndə və korporativ bank xidmətləri	Bank pərakəndə və korporativ müştərilərə bank xidmətləri göstərir, valyuta, nağd pul əməliyyatları, hesablaşmalar və kredit kartı əməliyyatları həyata keçirir.	Əməliyyatlarla bağlı gəlir əməliyyatın həyata keçirildiyi zaman tanınır.
	Qarşılıqlı mübadilə, valyuta əməliyyatları ilə bağlı əməliyyat haqları əməliyyat həyata keçiriləndə müştəri hesabından çıxılır.	
	Bank verdiyi qarantıya məktublarına görə müştərilərdən komissiya haqqı alır.	Müştəri müəssisə fəaliyyət göstərən zaman onun fəaliyyətini eyni zamanda həm qəbul edib, həm də istehlak etdiyi üçün Bank gəliri müəyyən zaman ərzində tanıyır.

Digər haqq və komissiya xərcləri, əsasən, qəbul edilən xidmət xərcləri kimi göstərilmiş əməliyyat və xidmət haqlarına aid edilir.

Əməliyyat xərcləri

Əməliyyat xərcləri xidmətdən istifadə etdikdə və ya onların yaranma tarixində mənfəət və ya zərərdə tanınır.

Vergi qanunvericiliyi

Mənfəət vergisi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Cari vergi

Cari vergi xərci hesabat dövrü ərzində yaranmış vergi mənfəəti əsasında hesablanır. Hesabatdakı bəzi gəlir və xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə və bəzi maddələrin heç bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə vergi mənfəəti maliyyə hesabatlarındakı mənfəətdən fərqlənir. Bankın cari mənfəət vergisi xərci, hesabat dövründə qüvvədə olan və ya məhiyyət etibarilə qüvvədə olan vergi dərəcələrindən istifadə etməklə hesablanır.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi, maliyyə hesabatlarındakı aktivlər və öhdəliklərin balans dəyəri ilə vergi tutulan mənfəətin hesablanması istifadə olunan müvafiq vergi əsasları arasındakı fərqlərə görə ödənilməsi və ya bərpa ediləcəyi gözlənilən vergidir və öhdəlik metodu ilə uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri ümumiyyətlə bütün vergiyə cəlb olunan müvəqqəti fərqlər üçün tanınır və təxirə salınmış vergi aktivləri, çıxıla bilən müvəqqəti fərqlərdən istifadə edilə bilən vergi mənfəətinin əldə olunma ehtimalı olduğu dərəcədə tanınır. Müvəqqəti fərqlərin mühasibat mənfəətinə və vergi mənfəətinə təsir göstərməyən digər aktiv və öhdəliklərin ilkin tanınması zamanı yarandığı hallarda, belə vergi aktiv və öhdəlikləri tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat tarixində nəzərdən keçirilir və aktivin tam və ya bir hissəsinin bərpa olunmasına imkan vermək üçün kifayət qədər vergi tutulan mənfəətin olacağı ehtimalı artıq olmadığı dərəcədə azaldılır.

Təxirə salınmış vergini hesablayarkən vergi aktivinin reallaşdırılması və ya öhdəliyin ödənilməsi zamanı qüvvədə olan vergi dərəcəsindən istifadə edilməlidir. Birbaşa səhmdar kapitalına təsir edən əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa məcmu gəlir hesabında əks etdirilir. Səhmdar kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər də səhmdar kapitalında öz əksini tapır. Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış vergi öhdəlikləri xalis balans hesabatında açıqlanır və aşağıdakı hallarda xalis maliyyə vəziyyəti haqqında hesabatda göstərilir:

- Bank cari mənfəət vergisi aktivlərini cari mənfəət vergisi öhdəlikləri ilə əvəzləşdirmək hüququna malikdir; və
- Təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri eyni vergi orqanı tərəfindən eyni vergiyə cəlb olunan müəssisə üzrə vergi mənbəyinə aiddir.

Azərbaycan Respublikasında da Bankın fəaliyyəti ilə bağlı qiymətləndirilmiş digər vergilər vardır. Bu vergilər məcmu gəlir haqqında hesabatda əməliyyat xərclərinin tərkib hissəsi kimi daxil edilir.

Səhm üzrə mənfəət

Səhm üzrə mənfəət Bankın sahiblərinə aid olan mənfəət və ya zərərin hesabat ilində iştirak payının ağırlıqlı orta sayına bölünməsi ilə müəyyən edilir.

Mühasibat uçotu siyasətinin tətbiq edilməsində mühüm idarəetmə mülahizələri

Maliyyə hesabatlarının hazırlanması rəhbərliyin maliyyə aktivlərinin və öhdəliklərinin hesablanmış məbləğinə və dəyərsizləşmə və ədalətli dəyərlərə aid olan müavinətlərə təsir edən müəyyən mülahizələr, təxminlər və fərziyyələr verməsini tələb edir. Xüsusilə, müştərilərə dəyərsizləşmiş kreditlər üçün tələb olunan ehtiyatların səviyyəsini müəyyən edərkən və gələcək pul vəsaitlərinin hərəkətinin vaxtı və məbləğinin təxmin edilməsində rəhbərliyin əhəmiyyətli mülahizəsi tələb olunur. Təxminlər və mülahizələr davamlı olaraq qiymətləndirilir və məqbul hesab edilən gələcək hadisələrin gözləntiləri də daxil olmaqla, tarixi təcrübəyə və digər amillərə əsaslanır. Təxminlər və əsaslandırılmış fərziyyələr davamlı olaraq nəzərdən keçirilir. Təxminlər üzrə düzəlişlər prospektiv şəkildə tanınır.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakılar, Bankın mühasibat siyasətinin tətbiq edilməsində maliyyə hesabatları üzərində ən əhəmiyyətli təsiri olan mühüm idarəetmə mülahizələridir. Kritik qiymətləndirmə qeyri-müəyyənlikləri aşağıda təsvir edilmişdir.

Maliyyə alətləri ilə bağlı mülahizələr və təxminlər

31 dekabr 2025-ci il tarixində başa çatmış dövr üzrə maliyyə hesabatlarında tanınmış məbləğə əhəmiyyətli dərəcədə təsir göstərən mühasibat uçotu prinsipləri ilə bağlı mülahizələr aşağıdakılardır:

- Maliyyə aktivlərinin təsnifatı: aktivlərin saxlandığı biznes modelinin qiymətləndirilməsi və maliyyə aktivlərinin müqavilə şərtlərinin yalnız əsas borc və ödənilməmiş əsas məbləğin faizləri olub-olmamasının qiymətləndirilməsi.
- Ehtimal olunan kredit zərərinin hesablanması (EOKZ): 31 dekabr 2025-ci il tarixində başa çatmış illər üzrə EOKZ-də əhəmiyyətli təsir göstərən fərziyyələrə və qiymətləndirmə qeyri-müəyyənliklərinə edilən dəyişikliklər “Maliyyə alətləri” adlı 9 sayılı MHBS-nin qəbul edilməsi nəticəsində yaranan dəyişikliklərə aiddir. Təsir əsasən 9 sayılı MHBS metodologiyası əsasında EOKZ hesablanması üçün istifadə edilən məlumat, fərziyyə və üsullarla idarə olunur.

EOKZ-nin hesablanması istifadə edilən məlumat, fərziyyə və üsullar – 9 sayılı MHBS Metodologiyası

Təsirin qiymətləndirilməsini müəyyən edərkən, Bank tərəfindən nəzərdən keçirildiyi kimi, ən əhəmiyyətli təsiri olan və yüksək səviyyəli mühakimə tələb edən 9 sayılı MHBS-də əsas anlayışlar aşağıdakılardır:

Kredit riskinin əhəmiyyətli artımının qiymətləndirilməsi:

Kredit riskinin əhəmiyyətli artımının nisbi əsasda qiymətləndirilməsi aparılır. Bir maliyyə aktivini üzrə kredit riskinin yaranma vaxtından bəri əhəmiyyətli dərəcədə artır-batmadığını qiymətləndirmək üçün Bank, hesabat tarixində maliyyə aktivinin gözlənilən istifadə müddəti ərzində baş verən borc riski ilə əlaqədar əsas risk göstəricilərindən istifadə edərək, yaranma zamanı müvafiq borc riski ilə müqayisə edir. Əsas risk göstəriciləri Bankın mövcud risk idarəetmə proseslərində istifadə olunur.

Kredit riskində əhəmiyyətli artımların qiymətləndirilməsi aşağıda göstərilən amillər əsasında hər bir fərdi riskə məruz qalma üçün ən azı rübdə bir dəfə aparılır. Aşağıdakı faktorlardan hər hansı biri kredit riskində əhəmiyyətli artımın meydana gəldiyini ifadə edərsə, alət 1-ci Mərhələdən 2-ci Mərhələyə köçürülür:

1. Bank ilkin tanınma ilə müqayisədə kredit riskində əhəmiyyətli artımlar üçün limit qoymuşdur.
2. Əhəmiyyətli dərəcədə artmış mövqeləri yaxşılaşdırmaq üçün mərhələlərin nəticələrini qiymətləndirmək və zərurət yarandıqda düzəlişlər etmək üçün əlavə keyfiyyət üzrə yoxlamalar aparılmışdır.
3. 9 sayılı MHBS-də 30 gün ərzində vaxtı keçmiş alətlərin kredit riskinin ciddi şəkildə artdığı barədə təkzibedici ehtimallar vardır.

2-ci Mərhələ ilə 3-cü Mərhələ arasındakı hərəkətlər, maliyyə aktivlərinin hesabat tarixinə kredit üzrə dəyərsizləşib-dəyərsizləşməsinə əsaslanır.

Makroiqtisadi amillər, gələcəkyönümlü informasiyalar (FLI) və müxtəlif ssenarilər

Hər bir mərhələ üçün ehtimal olunan kredit zərərlərinin ölçülməsi və kredit riskində əhəmiyyətli artımların qiymətləndirilməsi keçmiş hadisələr və mövcud şəraitlər haqqında məlumatları, eləcə də gələcək hadisələrin və iqtisadi şəraitin məqbul və dəstəklənən proqnozlarını nəzərdən keçirməlidir. Gələcəkyönümlü məlumatların qiymətləndirilməsi və tətbiqi mühüm mühakimə tələb edir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

1-ci Mərhələ və 2-ci Mərhələ kredit zərərləri ehtimallarını qiymətləndirmək üçün istifadə edilən defolt ehtimalı (“DE”), defolt zamanı yaranan zərər (“DZY”) və defolt vəziyyətində riskə məruz qalma (“DVRMQ”) girişləri keçmiş tendensiyalara və makroiqtisadi dəyişənlərə (ya da makroiqtisadi dəyişənlərdəki dəyişikliklərə) əsasən müvafiq portfəldə kredit zərərlərini modelləşdirir. Rəhbərliyin bünövrəsi makroiqtisadi faktorları portfelin mövcud vəziyyəti ilə ən yaxşı idarəetmə təxmin və məlumatlarına əsaslanaraq uyğunlaşdırmaq üçün də istifadə olunur. 1-ci Mərhələ və 2-ci Mərhələdə ehtimal olunan kredit zərərlərinin qiymətləndirilməsi minimum üç gələcək makroiqtisadi ssenarini nəzərdən keçirən diskontlaşdırılmış ehtimalla ölçülmüş qiymətləndirmədir.

Çox axıcı və inkişaf etməkdə olan mülhizələr baxımından, perspektivli hər hansı bir gələcəkyönlü məlumatın etibarlılığını və əsaslılığını müəyyənləşdirmək çox çətinidir. Buna baxmayaraq, Bank bu böhranın bazar kredit mühitinə təsirini qəbul edir, mikroiqtisadi proqnoz da daxil olmaqla dəyişiklikləri izləməyə davam edir və EOKZ-də düzəlişləri uyğun şəkildə nəzərdən keçirir.

Defoltun təsviri

Ehtimal olunan kredit zərərlərinin ölçülməsində istifadə edilən standartın müəyyən edilməsi və mərhələlər arasında hərəkətin müəyyənləşdirilməsi üçün qiymətləndirmə, daxili kredit riskinin idarə olunması məqsədləri üçün istifadə edilən defoltun müəyyən edilməsinə uyğun gəlir. 9 sayılı MHBS defolt tərifini müəyyən etmir, lakin iflas müddəti 90 gündən çox olduqda, defoltun baş verdiyi barədə təkzib oluna bilən bir ehtimal ehtiva edir.

Gözlənilən müddət

EOKZ-ni qiymətləndirərkən, Bank kredit riskinə məruz qaldığı maksimum müqavilə dövrünü nəzərdən keçirməlidir. Bütün tətbiq olunan müqavilə şərtləri, qabaqcadan ödəniş variantları və uzadılması və köçürmə variantları daxil olmaqla, gözlənilən müddətin müəyyən edilməsi zamanı nəzərə alınır. Sabit ödəmə qabiliyyəti olmayan bəzi kreditlər üçün gözlənilən müddət Bankın kredit riskinə məruz qaldığı dövr əsasında hesablanır.

İdarəetmə

Mövcud risklərin idarə edilməsi çərçivəsinə əlavə olaraq, Bank 9 sayılı MHBS dəyərsizləşmə prosesinə nəzarət etmək üçün daxili komitə yaratmışdır. Komitə Maliyyə, Risklərin idarə edilməsi və İqtisadiyyat sahəsində yüksək səviyyəli nümayəndələrdən ibarətdir və ehtimal olunan kredit zərərləri təxminlərində istifadə olunan əsas məlumat və fərziyyələrin nəzərdən keçirilməsi və təsdiqlənməsi üçün məsuliyyət daşıyır. Həmçinin ümumi ehtiyat nəticələrinin maliyyə hesabatlarına daxil edilməsinin uyğunluğunu qiymətləndirir. Aşağıdakı digər əsas meyarlar, həmçinin dəyərsizləşmə zərərinin baş verdiyinə dair obyektiv sübutların mövcudluğunu müəyyən etmək üçün istifadə olunur:

- müştərinin biznes modelinin canlılığı və maliyyə çətinliklərində uğurla ticarət etmək və borc öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər pul axını yaratmaq;
- təminatın (və ya digər kredit yüngülləşdirmələrinin) reallaşdırıla bilən dəyəri və müvəffəqiyyətlə geri qaytarılma ehtimalı;
- ödənilməmiş məbləğlərin bərpası ilə bağlı hər hansı xərclərin ehtimal olunan çıxılması;
- borcalan əhəmiyyətli bir maliyyə çətinliyi yaşayır, bu Bankın malik olduğu borcalanın maliyyə məlumatları ilə təsdiqlənir;
- borcalan iflas və ya maliyyənin yenidən təşkil edilməsini nəzərdən keçirir; və ya
- borcalana təsir edən beynəlxalq və ya yerli iqtisadi şəraitdəki dəyişikliklər nəticəsində borcalanın ödəmə vəziyyətindəki mənfi dəyişiklik.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Təxirə salınmış vergi aktivlərinin tanınması

Təxirə salınmış vergi aktivlərinin tanınma dərəcəsi, çıxılan müvəqqəti fərqlərin tətbiq oluna biləcəyi Bankın gələcək vergi tutulan gəliri ehtimalının qiymətləndirilməsinə əsaslanır. Bundan əlavə, müxtəlif vergi yurisdiksiyalarında hər hansı bir hüquqi və ya iqtisadi məhdudiyyətin və ya qeyri-müəyyənliyin təsirini qiymətləndirmək üçün əhəmiyyətli mühakimə tələb olunur.

Qiymətləndirmənin qeyri-müəyyənliyi

Aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və ölçülməsinə ən əhəmiyyətli təsiri olan təxminlər və fərziyyələr haqqında məlumat aşağıda verilmişdir. Faktiki nəticələr əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Köhnəlməyə məruz qala bilən və amortizasiya oluna bilən aktivlərin faydalı istifadə müddəti

Rəhbərlik, aktivlərin Banka gözlənilən faydasına əsaslanaraq hər bir hesabat tarixində əmlak və avadanlıqlar və qeyri-maddi aktivlər daxil olmaqla, köhnəlməyə məruz qala bilən və amortizasiya oluna bilən aktivlərin faydalı istifadə müddətlərini nəzərdən keçirir. Bununla yanaşı, faktiki nəticələr texniki köhnəlmə, xüsusilə proqram təminatı və IT avadanlıqları ilə bağlı olaraq fərqlənə bilər.

Əmlak və avadanlıqların və qeyri-maddi aktivlərin dəyərsizləşməsi

Dəyərsizləşmə zərəri, aktivin və ya pul vəsaitlərini yaradan vahidin qalıq dəyərinin bərpa edilə bilən məbləğdən artıq olduğu məbləğdə tanınır. Bərpa edilə bilən məbləği müəyyən etmək üçün rəhbərlik, hər bir pul vəsaitlərini yaradan vahidin gözlənilən gələcək pul vəsaitlərinin hərəkətini təxmin edir və bu pul vəsaitlərinin axınının indiki dəyərini hesablamaq üçün uyğun faiz dərəcəsini təyin edir. Gələcəkdə gözlənilən pul vəsaitlərinin hərəkəti idarəetməsinin qiymətləndirilməsi prosesində gələcək əməliyyat nəticələrinə dair fərziyyələr yaradır. Bu fərziyyələr gələcək hadisələrə və şərtlərə aiddir. Həqiqi nəticələr dəyişə bilər və növbəti maliyyə ili ərzində Bankın aktivlərinə əhəmiyyətli düzəlişlər yarada bilər.

Bir çox hallarda tətbiq edilə bilən diskont dərəcəsini müəyyən etmək, bazar riskinə uyğun düzəlişlərin və aktivə aid xüsusi risk amillərinə uyğun düzəlişlərin qiymətləndirilməsini nəzərdə tutur.

Müştərilərə verilmiş kreditlər və avanslar üçün EOKZ üzrə ehtiyat

Müştərilərə verilmiş kreditlər və avanslar, EOKZ üzrə ehtiyatlar çıxılmaqla amortizasiya olunmuş dəyərlə ölçülür. EOKZ üçün ehtiyatların qiymətləndirilməsi əhəmiyyətli mühakimə və təxminlərin həyata keçirilməsini əhatə edir. Bank EOKZ üzrə ehtiyatları rəhbərliyin Bankın kredit portfelində yaranan zərərləri ödəmək üçün kifayət etdiyinə inandığı səviyyədə saxlamaq məqsədi ilə qiymətləndirir. Ehtiyatların hesablanması əsasən EOKZ modelindən və həmçinin qüvvədə olan prudensial qaydalarla müəyyən edilmiş vaxt bazası meyarlarından istifadə etməklə aparılır.

Ehtiyatlar

Ehtiyatlar xüsusi əməliyyatlar ətrafında mövcud olan məlumatlar əsasında rəhbərliyin təxminlərinə əsasən formalaşdırılır. Bankın hesabatda açıqlanan xalis gəlirini əhəmiyyətli dərəcədə artırmamaq və öhdəliklərini azaltmamaq üçün ehtiyatların qiymətləndirilməsi zamanı həssaslıq nümayiş etdirilir.

Məhkəmə çəkişmələrindən irəli gələn şərti öhdəlik

Bank əməliyyatlarının xarakterindən asılı olaraq adi biznes fəaliyyətində ortaya çıxan məhkəmə proseslərinə cəlb oluna bilər. Tədbirlərdən yaranan şərti öhdəliklər üçün ehtiyat iqtisadi resursların xaric olma ehtimalına və belə çıxışın qiymətləndirilməsinin etibarlılığına əsaslanır. Belə məsələlər çoxsaylı qeyri-müəyyənliklərə məruz qalır və fərdi məsələlərin nəticəsi əminliklə proqnozlaşdırıla bilməz. Təxminlər və əsaslandırılmış fərziyyələr davamlı olaraq nəzərdən keçirilir. Təxminlərin nəzərdən keçirilməsi prospektiv şəkildə tətbiq olunur.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Cari vergilər

Azərbaycanın vergi qanunvericiliyi müxtəlif şərtlərə və tez-tez edilən dəyişikliklərə məruz qalır. Bundan əlavə, Bankın əməliyyatları və fəaliyyətinə tətbiq edilən vergi qanunvericiliyinin vergi orqanları tərəfindən şərh edilməsi rəhbərliyin şərhilə üst-üstə düşməyə bilər. Nəticə etibarilə müvafiq orqanlar tərəfindən əlavə mühüm vergi, cərimə və faiz hesablanı bilər. Maliyyə dövrləri bağlanmış və vergi yoxlamalarının aparılması haqqında qərarın qəbul edildiyi ildən birbaşa əvvəlki üç təqvim ili ərzində vergi orqanları tərəfindən yoxlanılır. Müəyyən şərtlər əsasında yoxlama müddəti uzadıla bilər.

5. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədləri üçün pul vəsaitləri və onların ekvivalentlərinə aşağıdakı komponentlər daxildir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
ARMB-də nağd vəsaitlər və qalıqlar (6 saylı Qeyd)	127,083	97,815
Digər banklardakı qalıqlar (7 saylı Qeyd)	19,916	33,219
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	146,999	131,034

6. ARMB-DƏ NAĞD VƏSAİTLƏR VƏ QALIQLAR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Nağd pul vəsaitləri	22,072	15,606
ARMB-də ilkin ödəmə müddəti 90 gündən az olan qısamüddətli depozitlər	17,303	40,514
ARMB-də digər qalıqlar	72,720	41,695
Ödəmə müddəti 3 ayadək olan maliyyə alətləri	14,988	-
Pul vəsaitləri və onların ekvivalentlərinə daxil edilmiş (5 saylı Qeyd)	127,083	97,815
ARMB-də yerləşdirilmiş məcburi minimal ehtiyat fondu	37,748	33,754
ARMB-də məhdudlaşdırılmış qalıqlar	641	641
ARMB-də cəmi nağd vəsaitlər və qalıqlar	165,472	132,210

Məcburi minimal ehtiyat fondu ARMB tərəfindən verilən qaydalara uyğun olaraq hesablanan və geri götürmə qabiliyyəti məhdudlaşdırılan faizsiz əmanətdir. Ehtiyatlar ARMB tərəfindən verilmiş qaydalara uyğun olaraq ölçülür və cəlb olunmuş müştəri vəsaitlərinin səviyyəsindən asılıdır.

31 dekabr 2025-ci il tarixinə ödəmə müddəti 3 ayadək olan maliyyə alətləri ödəmə müddəti 2026-cı ilin yanvar ayınadək olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi və ARMB tərəfindən buraxılmış müvafiq olaraq 5,007 min AZN və 9,981 min AZN məbləğində notlardan ibarətdir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

20 noyabr 2023-cü il tarixində ARMB məcburi ehtiyatların hesablanması üzrə müəyyən yeniliklər etmişdir və yeni qaydalara əsasən kredit təşkilatları ARMB-də faiz gətirməyən nağd pul depozitləri (məcburi ehtiyatlar) saxlamalıdır. Məcburi ehtiyat dərəcələrinin müəyyən edilməsi əsasında yeni diferensiasiya meyarları tətbiq edilmişdir. Diferensiasiya meyarları aşağıdakı kimidir:

- Hüquqi şəxslərin yerli valyutada olan depozitlərinin 1,000,000 min AZN-dən daha aşağı olub-olmaması (xarici valyutalar üçün 750,000 min AZN);
- Əlaqəli depozitlərinin cəmi depozitlərə nisbəti 20%-ə bərabər və ya daha aşağıdırsa;
- Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərə nisbəti 20%-ə bərabər və ya daha aşağıdırsa.

Bankın hüquqi şəxslər tərəfindən yerli valyutada yerləşdirilmiş depozitləri 1,000,000 min AZN məbləğini keçməməsi, eləcə də əlaqəli depozitlərinin və Banka aidiyyəti olan şəxslərin depozitlərinin seqmentinin cəmi depozitlərə nisbətinin 20%-dən yuxarı olması səbəbindən, 31 dekabr 2025-ci il tarixinə yerli valyutada olan depozitlər üçün tətbiq olunan məcburi ehtiyatlar norması 12.5% və xarici valyutada olan depozitlər üçün tətbiq olunan məcburi ehtiyatlar norması isə 15% olmuşdur.

ARMB-də olan bütün pul vəsaitləri və qalıqlar 1-ci Mərhələdədir və onların EOKZ-ləri 31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə əhəmiyyətli deyil.

7. DİGƏR BANKLARDAKI QALIQLAR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Qeyri-rezident banklar ilə müxbir hesablar	13,844	27,807
Rezident banklar ilə müxbir hesablar	6,072	5,412
Pul vəsaitləri və onların ekvivalentlərinə daxil edilmiş (5 saylı Qeyd)	19,916	33,219
Rezident banklarda bloklanmış müxbir hesablar	3,017	3,565
Qeyri-rezident banklarda bloklanmış müxbir hesablar	-	106
Cəmi digər banklardakı qalıqlar	22,933	36,890

31 dekabr 2025-ci və 2024-cü illər ərzində mərhələlər arasında heç bir köçürmə mövcud olmamışdır.

Digər banklardakı bütün qalıqlar 1-ci Mərhələdədir və 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə onların EOKZ-ləri əhəmiyyətli məbləği əks etdirmir.

8. İNVESTİSIYA QIYMƏTLİ KAĞIZLARI

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Amortizasiya olunmuş dəyərdə müəyyən olunmuş investisiya qiymətli kağızları		
Azərbaycan Mərkəzi Bankının buraxdığı notlar	976	-
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin buraxdığı notlar	1,082	1,055
Cəmi investisiya qiymətli kağızları	2,058	1,055

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixinə investisiya qiymətli kağızlarına daxil edilmiş hesablanmış faiz gəliri 84 min AZN (31 dekabr 2024-cü il: 33 min) təşkil etmişdir.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə bütün borc qiymətli kağızlarının qalıqları 1-ci Mərhələdə olmuşdur.

EOKZ-nin ölçülməsi məqsədilə investisiya qiymətli kağızları 1-ci Mərhələyə daxil edilmişdir. Bu qalıqlar üçün EOKZ əhəmiyyətsiz məbləği təmsil etdiyindən, Bank investisiya qiymətli kağızları üzrə heç bir kredit zərərləri üzrə ehtiyat tanımamışdır.

9. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR VƏ AVANSLAR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Kreditlər və avanslar	478,622	466,651
Hesablanmış faiz gəliri	2,527	1,634
Ümumi balans dəyəri	481,149	468,285
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(16,226)	(19,511)
Xalis balans dəyəri	464,923	448,774

Müştərilərə verilmiş kreditlər və avanslar illik 3%-dən 25%-ə qədər faiz dərəcələri daşıyır (31 dekabr 2024-cü il tarixinə: 3%-dən 25%-ə qədər).

31 dekabr 2025-ci il tarixinə Bankın ümumi kredit qalıqları kapitalın 10%-ni keçən beş borcalanı və ya əlaqəli borcalan qrupları (31 dekabr 2024-cü il: beş borcalan) olmuşdur. 31 dekabr 2025-ci il tarixinə bu kreditlərin ümumi dəyəri 312,212 min AZN (31 dekabr 2024-cü il: 332,664 min AZN) təşkil etmişdir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	31 dekabr 2025-ci il		31 dekabr 2024-cü il	
	Məbləğ	Ümumi kreditlərin %-i	Məbləğ	Ümumi kreditlərin %-i
Korporativ müştərilərə verilmiş kreditlər				
Nəqliyyat	292,340	60.76	310,027	66.20
Tikinti	32,651	6.79	15,072	3.22
Ticarət və xidmət	20,340	4.23	25,975	5.55
Kənd təsərrüfatı	271	0.05	-	-
Cəmi korporativ müştərilərə verilmiş kreditlər	345,602	71.83	351,074	74.97
Fiziki şəxslərə verilmiş kreditlər				
İpoteka kreditləri*	74,450	15.47	76,004	16.23
İstehlak kreditləri	61,097	12.70	41,207	8.80
Cəmi fiziki şəxslərə verilmiş kreditlər	135,547	28.17	117,211	25.03
Müştərilərə verilmiş ümumi kreditlər	481,149	100.00	468,285	100.00
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(16,226)		(19,511)	
Müştərilərə verilmiş xalis kreditlər	464,923		448,774	

Ümumi balans dəyəri

Aşağıdakı cədvəllərdə müştərilərə verilmiş kreditlər və avanslar üzrə ümumi balans dəyərinin ilin əvvəlinə və ilin sonuna olan qalıqları üzləşdirilmişdir.

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Müştərilərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2025-ci il tarixinə	426,054	40,384	1,847	468,285
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	99,241	-	-	99,241
Yenidən ödənilmiş və ya tanınması dayandırılmış aktivlər	(86,050)	(788)	(405)	(87,243)
Hesablanmış faizlər üzrə xalis dəyişiklik	832	8	53	893
1-ci Mərhələyə keçid	1,668	(1,139)	(529)	-
2-ci Mərhələyə keçid	(1,538)	1,793	(255)	-
3-cü Mərhələyə keçid	(446)	(198)	644	-
Sililmələr	-	-	(27)	(27)
31 dekabr 2025-ci il tarixinə	439,761	40,060	1,328	481,149

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Müştərilərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2024-cü il tarixinə	428,418	41,994	3,818	474,230
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	85,570	-	-	85,570
Yenidən ödənilmiş və ya tanınması dayandırılmış aktivlər	(87,641)	(1,332)	873	(88,100)
Hesablanmış faizlər üzrə xalis dəyişiklik	192	11	(933)	(730)
1-ci Mərhələyə keçid	1,192	(887)	(305)	-
2-ci Mərhələyə keçid	(1,330)	1,430	(100)	-
3-cü Mərhələyə keçid	(347)	(832)	1,179	-
Silinmələr	-	-	(2,685)	(2,685)
31 dekabr 2024-cü il tarixinə	426,054	40,384	1,847	468,285
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Korporativ müştərilərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2025-ci il tarixinə	312,951	38,093	30	351,074
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	37,435	-	-	37,435
Yenidən ödənilmiş və ya tanınması dayandırılmış aktivlər	(42,626)	(935)	(29)	(43,590)
Hesablanmış faizlər üzrə xalis dəyişiklik	689	(5)	(1)	683
31 dekabr 2025-ci il tarixinə	308,449	37,153	-	345,602
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Korporativ müştərilərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2024-cü il tarixinə	346,014	38,948	-	384,962
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	23,550	-	-	23,550
Yenidən ödənilmiş və ya tanınması dayandırılmış aktivlər	(56,546)	(875)	(2)	(57,423)
Hesablanmış faizlər üzrə xalis dəyişiklik	(36)	20	1	(15)
3-cü Mərhələyə keçid	(31)	-	31	-
31 dekabr 2024-cü il tarixinə	312,951	38,093	30	351,074

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Fiziki şəxslərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2025-ci il tarixinə	113,103	2,291	1,817	117,211
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	61,806	-	-	61,806
Yenidən ödənilmiş və ya tanınması dayandırılmış aktivlər	(43,424)	147	(376)	(43,653)
Hesablanmış faizlər üzrə xalis dəyişiklik	143	13	54	210
1-ci Mərhələyə keçid	1,668	(1,139)	(529)	-
2-ci Mərhələyə keçid	(1,538)	1,793	(255)	-
3-cü Mərhələyə keçid	(446)	(198)	644	-
Silinmələr	-	-	(27)	(27)
31 dekabr 2025-ci il tarixinə	131,312	2,907	1,328	135,547

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Fiziki şəxslərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2024-cü il tarixinə	82,404	3,046	3,818	89,268
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	62,020	-	-	62,020
Yenidən ödənilmiş və ya tanınması dayandırılmış aktivlər	(31,095)	(457)	875	(30,677)
Hesablanmış faizlər üzrə xalis dəyişiklik	228	(9)	(934)	(715)
1-ci Mərhələyə keçid	1,192	(887)	(305)	-
2-ci Mərhələyə keçid	(1,330)	1,430	(100)	-
3-cü Mərhələyə keçid	(316)	(832)	1,148	-
Silinmələr	-	-	(2,685)	(2,685)
31 dekabr 2024-cü il tarixinə	113,103	2,291	1,817	117,211

Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat

Aşağıdakı cədvəllərdə müştərilərə verilmiş kreditlər və avanslar üzrə ehtimal olunan kredit zərərləri üzrə ehtiyatın ilin əvvəlinə və ilin sonuna olan qalıqları üzləşdirilmişdir.

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Müştərilərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2025-ci il tarixinə	(11,800)	(7,264)	(447)	(19,511)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	(1,269)	-	-	(1,269)
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyatın xalis yenidən ölçülməsi	5,550	(920)	(103)	4,527
1-ci Mərhələyə keçid	(3)	2	1	-
2-ci Mərhələyə keçid	37	(44)	7	-
3-cü Mərhələyə keçid	446	199	(645)	-
Silinmələr	-	-	27	27
31 dekabr 2025-ci il tarixinə	(7,039)	(8,027)	(1,160)	(16,226)

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Müştərilərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2024-cü il tarixinə	(20,519)	(700)	(2,864)	(24,083)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	(1,110)	-	-	(1,110)
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyatın xalis yenidən ölçülməsi	9,648	(6,624)	(27)	2,997
1-ci Mərhələyə keçid	(2)	2	-	-
2-ci Mərhələyə keçid	25	(27)	2	-
3-cü Mərhələyə keçid	158	85	(243)	-
Silinmələr	-	-	2,685	2,685
31 dekabr 2024-cü il tarixinə	(11,800)	(7,264)	(447)	(19,511)
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Korporativ müştərilərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2025-ci il tarixinə	(11,392)	(7,218)	(6)	(18,616)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	(638)	-	-	(638)
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyatın xalis yenidən ölçülməsi	5,724	(740)	6	4,990
31 dekabr 2025-ci il tarixinə	(6,306)	(7,958)	-	(14,264)
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Korporativ müştərilərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2024-cü il tarixinə	(20,179)	(633)	-	(20,812)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	(795)	-	-	(795)
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyatın xalis yenidən ölçülməsi	9,576	(6,585)	-	2,991
3-cü Mərhələyə keçid	6	-	(6)	-
31 dekabr 2024-cü il tarixinə	(11,392)	(7,218)	(6)	(18,616)
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Fiziki şəxslərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2025-ci il tarixinə	(408)	(46)	(441)	(895)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	(631)	-	-	(631)
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyatın xalis yenidən ölçülməsi	(174)	(180)	(109)	(463)
1-ci Mərhələyə keçid	(3)	2	1	-
2-ci Mərhələyə keçid	37	(44)	7	-
3-cü Mərhələyə keçid	446	199	(645)	-
Silinmələr	-	-	27	27
31 dekabr 2025-ci il tarixinə	(733)	(69)	(1,160)	(1,962)

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Fiziki şəxslərə verilmiş kreditlər və avanslar</i>				
1 yanvar 2024-cü il tarixinə	(340)	(67)	(2,864)	(3,271)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	(315)	-	-	(315)
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyatın xalis yenidən ölçülməsi	72	(39)	(27)	6
1-ci Mərhələyə keçid	(2)	2	-	-
2-ci Mərhələyə keçid	25	(27)	2	-
3-cü Mərhələyə keçid	152	85	(237)	-
Silinmələr	-	-	2,685	2,685
31 dekabr 2024-cü il tarixinə	(408)	(46)	(441)	(895)

Kredit keyfiyyətinin təhlili

Aşağıdakı cədvəllərdə 31 dekabr 2025-ci il və 2024-cü il tarixlərinə müştərilərə verilmiş kreditlər və avansların kredit keyfiyyəti haqqında məlumat təqdim olunmuşdur. Əksi qeyd edilmədiyi təqdirdə, cədvəldə verilmiş məbləğlər ümumi balans dəyərini göstərir.

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Müştərilərə verilmiş kreditlər və avanslar</i>				
Vaxtı keçməmiş	438,283	38,487	256	477,026
Vaxtı 30 gündən az keçmiş	1,478	426	10	1,914
Vaxtı 30-89 gün keçmiş	-	1,147	39	1,186
Vaxtı 90-179 gün keçmiş	-	-	296	296
Vaxtı 180-360 gün keçmiş	-	-	360	360
Vaxtı 360 gündən çox keçmiş	-	-	367	367
Müştərilərə verilmiş cəmi ümumi kreditlər	439,761	40,060	1,328	481,149
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(7,039)	(8,027)	(1,160)	(16,226)
31 dekabr 2025-ci il tarixinə balans dəyəri	432,722	32,033	168	464,923

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Müştərilərə verilmiş kreditlər və avanslar</i>				
Vaxtı keçməmiş	424,671	39,461	1,096	465,228
Vaxtı 30 gündən az keçmiş	1,374	163	79	1,616
Vaxtı 30-89 gün keçmiş	9	760	30	799
Vaxtı 90-179 gün keçmiş	-	-	122	122
Vaxtı 180-360 gün keçmiş	-	-	176	176
Vaxtı 360 gündən çox keçmiş	-	-	344	344
Müştərilərə verilmiş cəmi ümumi kreditlər	426,054	40,384	1,847	468,285
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(11,800)	(7,264)	(447)	(19,511)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	414,254	33,120	1,400	448,774
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Korporativ müştərilərə verilmiş kreditlər və avanslar</i>				
Vaxtı keçməmiş	308,449	37,153	-	345,602
Vaxtı 30 gündən az keçmiş	-	-	-	-
Vaxtı 30-89 gün keçmiş	-	-	-	-
Vaxtı 90-179 gün keçmiş	-	-	-	-
Vaxtı 180-360 gün keçmiş	-	-	-	-
Vaxtı 360 gündən çox keçmiş	-	-	-	-
Müştərilərə verilmiş cəmi ümumi kreditlər	308,449	37,153	-	345,602
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(6,306)	(7,958)	-	(14,264)
31 dekabr 2025-ci il tarixinə balans dəyəri	302,143	29,195	-	331,338
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Korporativ müştərilərə verilmiş kreditlər və avanslar</i>				
Vaxtı keçməmiş	312,951	38,093	-	351,044
Vaxtı 30 gündən az keçmiş	-	-	-	-
Vaxtı 30-89 gün keçmiş	-	-	30	30
Vaxtı 90-179 gün keçmiş	-	-	-	-
Vaxtı 180-360 gün keçmiş	-	-	-	-
Vaxtı 360 gündən çox keçmiş	-	-	-	-
Müştərilərə verilmiş cəmi ümumi kreditlər	312,951	38,093	30	351,074
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(11,392)	(7,218)	(6)	(18,616)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	301,559	30,875	24	332,458

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Fiziki şəxslərə verilmiş kreditlər və avanslar</i>				
Vaxtı keçməmiş	129,834	1,334	256	131,424
Vaxtı 30 gündən az keçmiş	1,478	426	10	1,914
Vaxtı 30-89 gün keçmiş	-	1,147	39	1,186
Vaxtı 90-179 gün keçmiş	-	-	296	296
Vaxtı 180-360 gün keçmiş	-	-	360	360
Vaxtı 360 gündən çox keçmiş	-	-	367	367
Müştərilərə verilmiş cəmi ümumi kreditlər	131,312	2,907	1,328	135,547
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(733)	(69)	(1,160)	(1,962)
31 dekabr 2025-ci il tarixinə balans dəyəri	130,579	2,838	168	133,585

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Fiziki şəxslərə verilmiş kreditlər və avanslar</i>				
Vaxtı keçməmiş	111,720	1,368	1,096	114,184
Vaxtı 30 gündən az keçmiş	1,374	163	79	1,616
Vaxtı 30-89 gün keçmiş	9	760	-	769
Vaxtı 90-179 gün keçmiş	-	-	122	122
Vaxtı 180-360 gün keçmiş	-	-	176	176
Vaxtı 360 gündən çox keçmiş	-	-	344	344
Müştərilərə verilmiş cəmi ümumi kreditlər	113,103	2,291	1,817	117,211
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(408)	(46)	(441)	(895)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	112,695	2,245	1,376	116,316

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Girov təhlili

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə girov növləri üzrə dəyərsizləşmə çıxılmaqla müştərilərə verilmiş kreditlər və avansların girov təminatı haqqında məlumat verilmişdir.

Saxlanılan girovun dəyəri

	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Balans dəyəri	Pul vəsaitləri və depozitlər	Daşınar əmlak	Daşınmaz əmlak	Cəmi
Korporativ müştərilərə verilmiş kreditlər							
Nəqliyyat	292,340	(13,155)	279,185	136,217	100,650	40,132	276,999
Tikinti	32,651	(602)	32,049	18,700	9,073	-	27,773
Ticarət və xidmətlər	20,340	(507)	19,833	14,250	-	7,183	21,433
Kənd təsərrüfatı	271	-	271	340	-	-	340
Fiziki şəxslərə verilmiş kreditlər							
İpoteka kreditləri	74,450	(501)	73,949	-	-	107,385	107,385
İstehlak kreditləri	61,097	(1,461)	59,636	352	-	872	1,224
Müştərilərə verilmiş cəmi kreditlər	481,149	(16,226)	464,923	169,859	109,723	155,572	435,154

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə girov növləri üzrə dəyərsizləşmə çıxılmaqla müştərilərə verilmiş kreditlər və avansların girov təminatı haqqında məlumat verilmişdir.

Saxlanılan girovun dəyəri

	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Balans dəyəri	Pul vəsaitləri və depozitlər	Daşınar əmlak	Daşınmaz əmlak	Cəmi
Korporativ müştərilərə verilmiş kreditlər							
Nəqliyyat	310,027	(17,097)	292,930	110,500	73,264	52,339	236,103
Tikinti	15,072	(717)	14,355	-	9,092	-	9,092
Ticarət və xidmətlər	25,975	(802)	25,173	20,365	-	37	20,402
Fiziki şəxslərə verilmiş kreditlər							
İpoteka kreditləri	76,004	(290)	75,714	-	-	105,637	105,637
İstehlak kreditləri	41,207	(605)	40,602	19,430	-	1,268	20,698
Müştərilərə verilmiş cəmi kreditlər	468,285	(19,511)	448,774	150,295	82,356	159,281	391,932

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

10. ƏMLAK, AVADANLIQ, İSTİFADƏ HÜQUQU OLAN AKTİVLƏR VƏ QEYRİ-MADDİ AKTİVLƏR

	Mebel və avadanlıqlar	Kompüterlər	Motorlu nəqliyyat vasitələri	Digər aktivlər	İcarə aktivlərinin təkmilləşdiril- məsi	İstifadə hüququ olan aktivlər	Qeyri- maddi aktivlər	Cəmi
Ümumi balans dəyəri								
1 yanvar 2025-ci il tarixinə	4,576	2,499	749	1,223	1,501	12,139	3,725	26,412
Əlavələr	452	68	38	46	487	108	1,133	2,332
Silinmələr	(352)	(31)	(153)	(14)	-	-	-	(550)
Dəyişikliklər	-	-	-	-	-	38	-	38
31 dekabr 2025-ci il tarixinə	4,676	2,536	634	1,255	1,988	12,285	4,858	28,232
Hesablanmış köhnəlmə və amortizasiya								
1 yanvar 2025-ci il tarixinə	3,593	1,772	421	867	697	7,166	2,121	16,637
İl üzrə köhnəlmə xərcləri	254	203	64	80	64	1,689	420	2,774
Silinmələr	(340)	(31)	(72)	(14)	-	-	-	(457)
31 dekabr 2025-ci il tarixinə	3,507	1,944	413	933	761	8,855	2,541	18,954
31 dekabr 2025-ci il tarixinə xalis balans dəyəri	1,169	592	221	322	1,227	3,430	2,317	9,278
	Mebel və avadanlıqlar	Kompüterlər	Motorlu nəqliyyat vasitələri	Digər aktivlər	İcarə aktivlərinin təkmilləşdiril- məsi	İstifadə hüququ olan aktivlər	Qeyri- maddi aktivlər	Cəmi
Ümumi balans dəyəri								
1 yanvar 2024-cü il tarixinə	4,285	2,359	737	1,181	1,469	12,234	3,139	25,404
Əlavələr	291	140	173	42	32	-	586	1,264
Silinmələr	-	-	(161)	-	-	(338)	-	(499)
Dəyişikliklər	-	-	-	-	-	243	-	243
31 dekabr 2024-cü il tarixinə	4,576	2,499	749	1,223	1,501	12,139	3,725	26,412
Hesablanmış köhnəlmə və amortizasiya								
1 yanvar 2024-cü il tarixinə	3,318	1,553	517	781	636	5,588	1,474	13,867
İl üzrə köhnəlmə xərcləri	275	219	59	86	61	1,709	647	3,056
Silinmələr	-	-	(155)	-	-	(131)	-	(286)
31 dekabr 2024-cü il tarixinə	3,593	1,772	421	867	697	7,166	2,121	16,637
31 dekabr 2024-cü il tarixinə xalis balans dəyəri	983	727	328	356	804	4,973	1,604	9,775

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə müvafiq olaraq əmlak və avadanlıqlar kateqoriyasına daxil edilmiş 2,444 min AZN və 2,004 min AZN məbləğində vəsait tam amortizasiya olunmuş aktivlər olmuşdur.

Bank 16 sayılı “İcarələr” adlı MHBS-yə uyğun olaraq icarə öhdəliklərini icarə əsasında əldə edilmiş binalarla bağlı qalan icarə ödənişlərinin cari dəyəri ilə uçota almışdır. Əlavə məlumat üçün 14 sayılı Qeydə baxın.

31 dekabr 2025-ci il tarixinə əmlak və avadanlıqların balans dəyərində dəyərsizləşmə olmamışdır (31 dekabr 2024-cü il: sıfır). Öhdəliklərin təminatı olaraq heç bir əmlak və avadanlıq girov qoyulmamışdır.

11. DİGƏR AKTİVLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Digər maliyyə aktivləri:		
Ödənilməkdə olan vəsaitlər	5,389	4,159
Ödəniş xidmətlərindən/agentlərindən alınacaq vəsaitlər	3,056	1,603
Digər	229	66
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	(409)
Cəmi digər maliyyə aktivləri	8,674	5,419
Digər qeyri-maliyyə aktivləri:		
Vergilər üzrə avans ödənişləri	301	-
Xidmətlər üzrə avans ödənişləri	52	285
Qeyri-maddi aktivlər üzrə avans ödənişləri	-	329
Əmlak və avadanlıqlar üzrə avans ödənişləri	-	83
Digər	81	29
Cəmi digər qeyri-maliyyə aktivləri	434	726
Cəmi digər aktivlər	9,108	6,145

Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat

	2025-ci il	2024-cü il
1 yanvar tarixinə	(409)	-
İl üzrə tutulmalar	-	(409)
Silinmələr	409	-
31 dekabr tarixinə	-	(409)

12. BANKLARDAN VƏ MALİYYƏ TƏŞKİLATLARINDAN ALINMIŞ KREDİTLƏR VƏ DEPOZİTLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna ödəniləcək vəsaitlər	73,403	74,524
Banklardan və maliyyə təşkilatlarından alınmış depozitlər	7,091	6,564
Cəmi banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	80,494	81,088

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixinə maliyyə təşkilatlarından alınmış kreditlərin 73,403 min AZN (31 dekabr 2024-cü il: 74,524 min AZN) məbləği fiziki şəxslərə verilən uzunmüddətli ipoteka kreditlərinin verilməsi üçün Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan götürülmüş vəsaitləri təmsil edir. Bu proqram çərçivəsində vəsaitlər Banka illik 1-4% faiz dərəcəsi ilə verilir və bundan sonra Bank bu vəsaitləri müvafiq borcalanlara illik 8%-dən yuxarı olmayan dərəcələrlə borc verir. Bu borcların ödəmə müddəti 2025-2054-cü illər arasındadır.

31 dekabr 2025-ci il tarixinə banklardan və maliyyə təşkilatlarından alınmış depozitlər illik 3% faiz dərəcəsi daşıyır (31 dekabr 2024-cü il: illik 3%).

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlərə daxil edilmiş hesablanmış faiz xərcləri müvafiq olaraq 226 min AZN və 263 min AZN təşkil etmişdir.

Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlərin və depozitlərin ilin əvvəlinə və ilin sonuna məbləğlərinin maliyyələşdirmə fəaliyyətindən əldə edilən müvafiq nağd və nağdsız dəyişiklikləri ilə üzləşdirilməsi aşağıda göstərilmişdir:

	2025-ci il	2024-cü il
1 yanvar	81,088	78,312
Pul vəsaitlərinin hərəkəti		
Daxilolmalar	36,862	26,940
Ödənişlər	(37,420)	(24,108)
Ödənilmiş faiz	(2,690)	(2,787)
Nağdsız dəyişikliklər		
Faiz xərcləri	2,654	2,731
31 dekabr	80,494	81,088

13. MÜŞTƏRİLƏRDƏN ALINMIŞ DEPOZİTLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Müddətli depozitlər	243,129	230,645
Cari hesablar	150,450	146,921
Depozitlər üzrə hesablanmış faiz xərcləri	479	584
Cəmi müştərilərdən alınmış depozitlər	394,058	378,150

Müddətli depozitlər

31 dekabr 2025-ci il tarixinə müddətli depozitlər təminatlıdır və illik 0.5%-10.5% arasında faiz dərəcəsinə malikdir (31 dekabr 2024-cü il: illik 0.5%-9.75%).

31 dekabr 2025-ci il tarixinə Bankın qalıqları kapitalın 10%-ni keçən 3 müştərisi (31 dekabr 2024-cü il: 4 müştəri) olmuşdur. 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə bu qalıqların ümumi məbləği 303,852 min AZN və 305,453 min AZN təşkil etmişdir.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə müştərilərdən alınmış depozitlərə müvafiq olaraq 38,984 min AZN və 36,574 min AZN məbləğlərində, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin edilmiş depozitlər və cari hesablar daxil edilmişdir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Sektorlar üzrə müştərilərdən alınmış depozitlərin təhlili

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Fiziki şəxslər	306,152	293,092
Nəqliyyat və kommunikasiya	83,305	71,206
Ticarət	3,349	7,958
Tikinti	407	5,220
Digər	845	674
Cəmi müştərilərdən alınmış depozitlər	394,058	378,150

14. DİGƏR ÖHDƏLİKLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Digər maliyyə öhdəlikləri:		
Ödənilməkdə olan vəsaitlər	5,623	3,280
İcarə öhdəlikləri	3,841	5,500
Qarantiyalar üzrə öhdəliklər	2,110	2,224
Digər	955	530
Cəmi digər maliyyə öhdəlikləri	12,529	11,534
Digər qeyri-maliyyə öhdəlikləri		
Dövlət təşkilatlarına ödəniləcək vəsaitlər	280	250
İşçilərə ödəniləcək vəsaitlər	241	120
Vergi üzrə ödəniləcək vəsaitlər	-	749
Cəmi digər qeyri-maliyyə öhdəlikləri	521	1,119
Cəmi digər öhdəliklər	13,050	12,653

İcarə öhdəlikləri

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Cari hissə	1,997	1,986
Uzunmüddətli hissə	1,844	3,514
Cəmi icarə öhdəlikləri	3,841	5,500

	Bir il ərzində	Bir ildən beş ilədək	Cəmi
31 dekabr 2025-ci il			
Minimal icarə ödənişləri	2,071	2,071	4,142
Maliyyə xərcləri	(74)	(227)	(301)
Xalis cari dəyər	1,997	1,844	3,841

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Bir il ərzində	Bir ildən beş ilədək	Cəmi
31 dekabr 2024-cü il			
Minimal icarə ödənişləri	2,063	4,125	6,188
Maliyyə xərcləri	(77)	(611)	(688)
Xalis cari dəyər	1,986	3,514	5,500

İcarə öhdəliklərinin ilin əvvəlinə və ilin sonuna olan məbləğlərinin maliyyələşdirmə fəaliyyətindən müvafiq nağd və nağdsız dəyişikliklərlə uyğunlaşdırılması aşağıdakı kimi olmuşdur:

	2025-ci il	2024-cü il
1 yanvar	5,500	7,066
Pul vəsaitlərinin hərəkəti		
Əsas məbləğin ödənişi	(1,697)	(1,593)
Ödənilmiş faiz	(368)	(538)
Nağdsız dəyişikliklər		
Faiz xərcləri	368	538
Dəyişiklik	38	243
Tanınmanın dayandırılması	-	(216)
31 dekabr	3,841	5,500

Qarantiya öhdəlikləri

Qarantiya öhdəlikləri onların amortizasiya edilmiş məbləği və ehtimal olunan kredit zərəri üzrə ehtiyat məbləği arasında daha yüksək olanı ilə ölçülür.

	Qarantiya öhdəlikləri			Cəmi
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	
Qarantiyalar üzrə hesablanmış faiz	75	-	-	75
Qarantiyalar üzrə EOKZ ehtiyatı	(2,185)	-	-	(2,185)
31 dekabr 2025-ci il tarixinə balans dəyəri	(2,110)	-	-	(2,110)

	Qarantiya öhdəlikləri			Cəmi
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	
Qarantiyalar üzrə hesablanmış faiz	-	-	-	-
Qarantiyalar üzrə EOKZ ehtiyatı	(2,224)	-	-	(2,224)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	(2,224)	-	-	(2,224)

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixinə buraxılmış qarantiyalar üzrə ehtimal olunan kredit zərəri (EOKZ) aşağıdakı kimi olmuşdur:

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
1 yanvar 2025-ci il tarixinə	(2,224)	-	-	(2,224)
Tanınması dayandırılmış qarantiyalar	836	-	-	836
Əldə edilmiş və ya satın alınmış yeni qarantiyalar	(392)	-	-	(392)
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyatın xalis yenidən ölçülməsi	(405)	-	-	(405)
31 dekabr 2025-ci il tarixinə	(2,185)	-	-	(2,185)

31 dekabr 2024-cü il tarixinə buraxılmış qarantiyalar üzrə ehtimal olunan kredit zərəri (EOKZ) aşağıdakı kimi olmuşdur:

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
1 yanvar 2024-cü il tarixinə	(2,730)	-	-	(2,730)
Tanınması dayandırılmış qarantiyalar	274	-	-	274
Əldə edilmiş və ya satın alınmış yeni qarantiyalar	(246)	-	-	(246)
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyatın xalis yenidən ölçülməsi	478	-	-	478
31 dekabr 2024-cü il tarixinə	(2,224)	-	-	(2,224)

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə girov növləri üzrə qarantiya öhdəliklərinin girov təminatı haqqında məlumat verilmişdir.

	Hesablanmış faiz	EOKZ üzrə ehtiyat	Balans dəyəri	Pul vəsaitləri və depozitlər	Daşınmaz əmlak	Cəmi
Nəqliyyat	53	(1,601)	(1,548)	1,993	-	1,993
Tikinti	-	(200)	(200)	-	-	-
Ticarət və xidmət	22	(380)	(358)	-	329	329
Rabitə	-	(4)	(4)	-	-	-
	75	(2,185)	(2,110)	1,993	329	2,322

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə girov növləri üzrə qarantiya öhdəliklərinin girov təminatı haqqında məlumat verilmişdir.

	Hesablanmış faiz	EOKZ üzrə ehtiyat	Balans dəyəri	Pul vəsaitləri və depozitlər	Daşınmaz əmlak	Cəmi
Nəqliyyat	-	(1,256)	(1,256)	-	-	-
Tikinti	-	(757)	(757)	-	-	-
Ticarət və xidmət	-	(205)	(205)	-	317	317
Rabitə	-	(6)	(6)	-	-	-
	-	(2,224)	(2,224)	-	317	317

15. NİZAMNAMƏ KAPİTALI

31 dekabr 2025-ci il tarixinə təsdiq edilmiş, emissiya edilmiş və ödənilməmiş nizamnamə kapitalı 1,133,775 adi səhmdən ibarət olmuşdur (31 dekabr 2024-cü il: 1,003,905). Bütün səhmlərin hər birinin dəyəri 154 AZN təşkil edir.

Adi səhmlərin sahibləri vaxtaşırı elan edilmiş dividendləri almaq hüququna malikdirlər və Bankın illik və ümumi yığıncaqlarında hər bir səhm üçün bir səs hüququna malikdirlər.

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə 10,035 min AZN məbləğində dividendlər elan edilmiş və ödənilmişdir (31 dekabr 2024-cü il: 7,056 min AZN).

16. XALIS FAİZ GƏLİRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Effektiv faiz dərəcəsi üsulundan istifadə etməklə hesablanmış faiz gəlirləri		
Müştərilərə verilmiş kreditlər və avanslar üzrə faiz	32,601	28,754
Pul vəsaitləri və onların ekvivalentləri üzrə faiz	3,289	2,335
Buraxılmış qarantiyalar üzrə faiz	1,181	1,285
İnvestisiya qiymətli kağızları üzrə faiz	121	204
Cəmi effektiv faiz dərəcəsi üsulundan istifadə etməklə hesablanmış faiz gəlirləri	37,192	32,578
Effektiv faiz dərəcəsi üsulundan istifadə etməklə hesablanmış faiz xərcləri		
Müştərilərdən alınmış depozitlər üzrə faiz	(8,777)	(8,575)
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər üzrə faiz	(2,654)	(2,731)
İcarə öhdəlikləri üzrə faiz	(368)	(538)
Cəmi effektiv faiz dərəcəsi üsulundan istifadə etməklə hesablanmış faiz xərcləri	(11,799)	(11,844)
Cəmi xalis faiz gəlirləri	25,393	20,734

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

17. XARİCİ VALYUTA ƏMƏLİYYATLARI ÜZRƏ XALIS GƏLİR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Dilinq əməliyyatları, xalis	2,519	3,062
Mübadilə fərqləri, xalis	25	1
Cəmi xarici valyuta əməliyyatları üzrə xalis gəlir	2,544	3,063

18. HAQQ VƏ KOMİSSİYA GƏLİRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Plastik kartlar üzrə əməliyyatlar	8,760	8,971
Vergi tutulmayan əməliyyatlar	1,397	1,578
Nağd vəsaitlər üzrə əməliyyatlar	1,311	1,208
Xarici valyutalar ilə əməliyyatlar	1,047	1,225
Hesablaşmalar	822	1,030
Qarantiyalar üzrə komissiya	132	73
Digər	249	210
Cəmi haqq və komissiya gəliri	13,718	14,295

19. HAQQ VƏ KOMİSSİYA XƏRCİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Plastik kart əməliyyatları	(6,907)	(6,197)
Hesablaşmalar	(1,155)	(826)
Nağd vəsaitlər üzrə əməliyyatlar	(295)	(299)
Zəmanət üzrə komissiya	(48)	(69)
Digər	(129)	(62)
Cəmi haqq və komissiya xərci	(8,534)	(7,453)

20. KÖHNƏLMƏ VƏ AMORTİZASIYA XƏRCLƏRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Əmlak, avadanlıq və istifadə hüququ olan aktivlərin köhnəlməsi	(2,354)	(2,409)
Qeyri-maddi aktivlərin amortizasiyası	(420)	(647)
Cəmi köhnəlmə və amortizasiya xərcləri	(2,774)	(3,056)

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

21. İNZİBATİ VƏ ÜMUMİ XƏRCLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
İşçilərlə bağlı və əlaqədar xərclər	(8,777)	(7,918)
Reklam və marketinq xərcləri	(4,988)	(4,041)
Proqram təminatı xərcləri	(884)	(1,089)
Ofis ləvazimatları	(486)	(591)
Rabitə xərcləri	(418)	(331)
Əmanətlərin Sığortalanması Fonduna ödənişlər	(385)	(394)
Ezamiyyə və əlaqəli xərclər	(324)	(427)
Təhlükəsizlik xərcləri	(279)	(338)
Təmir və istismar xərcləri	(228)	(127)
Hüquqi və peşəkar xidmət xərcləri	(181)	(318)
Mənfəət vergisindən başqa vergilər	(126)	(69)
Kommunal xərclər	(110)	(214)
İcarə xərcləri	(96)	(95)
Nəqliyyat vasitələrinin istismar xərcləri	(73)	(51)
Sığorta xərcləri	(15)	(17)
Digər	(89)	(31)
Cəmi inzibati və ümumi xərclər	(17,459)	(16,051)

22. MALİYYƏ AKTİVLƏRİ ÜZRƏ EHTİMAL OLUNAN KREDİT ZƏRƏRLƏRİNİN BƏRPASI

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Müştərilərə verilmiş kreditlər və avanslar üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	3,258	1,887
Buraxılmış qarantiyalar üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	39	506
Digər maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	-	(409)
Cəmi maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	3,297	1,984

23. VERGİQOYMA

Azərbaycan kommersiya və vergi qanunvericiliyi xüsusilə müxtəlif təfsir və dəyişikliklərə məruz qala bilər. Bundan əlavə, rəhbərlik tərəfindən vergi qanunvericiliyinin təfsiri vergi orqanlarından fərqlənə bildiyi üçün, əməliyyatlara vergi orqanları tərəfindən yoxlama tətbiq oluna bilər və nəticədə Bank əlavə vergi, cərimə və faizlər ödəmək məcburiyyətində qala bilər. Rəhbərlik hesab edir ki, Bank vergi qanunvericiliyinə əsaslı şəkildə əməl edir.

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Cari mənfəət vergisi xərci	(3,143)	(2,697)
Cari ildə tanınmış təxirə salınmış mənfəət vergisi xərci	(378)	(248)
Əvvəlki dövr vergi hesablamalarının nəzərdən keçirilməsi	-	(642)
Mənfəət vergisi xərci	(3,521)	(3,587)

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Vergi xərci ilə uçot mənfəəti arasındakı əlaqə

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Mənfəət vergisindən əvvəl mənfəət	16,390	13,622
Qanunla müəyyən edilmiş vergi dərəcəsi ilə (20%) nəzəri vergi tutulması	(3,278)	(2,724)
Daimi fərqlər üzrə vergi təsiri	(243)	(221)
Əvvəlki dövr vergi hesablamalarının nəzərdən keçirilməsi	-	(642)
Mənfəət vergisi xərci	(3,521)	(3,587)

Təxirə salınmış mənfəət vergisi aktivləri

31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər üzrə müvəqqəti fərqlərin hərəkəti aşağıdakı kimi təqdim olunur:

	1 yanvar 2025-ci il	Mənfəət və ya zərərdə hesaba alınmış	31 dekabr 2025-ci il
Əmlak, avadanlıqlar və istifadə hüququ olan aktivlər	1,152	338	1,490
Müştərilərə verilmiş kreditlər və avanslar	1,294	(412)	882
Digər banklardakı qalıqlar	(74)	35	(39)
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	-	(16)	(16)
Digər öhdəliklər	(779)	(233)	(1,012)
Digər aktivlər	85	(90)	(5)
Xalis təxirə salınmış mənfəət vergisi aktivləri	1,678	(378)	1,300

	1 yanvar 2024-cü il	Mənfəət və ya zərərdə hesaba alınmış	31 dekabr 2024-cü il
Müştərilərə verilmiş kreditlər və avanslar	1,651	(357)	1,294
Əmlak, avadanlıqlar və istifadə hüququ olan aktivlər	784	368	1,152
Digər aktivlər	-	85	85
Digər banklardakı qalıqlar	(77)	3	(74)
Digər öhdəliklər	(432)	(347)	(779)
Xalis təxirə salınmış mənfəət vergisi aktivləri	1,926	(248)	1,678

24. ƏLAQƏLİ TƏRƏFLƏR

Bank normal fəaliyyətini həyata keçirərkən, Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən buraxılmış MHBS Mühəsibat Uçotu Standartlarında öz əksini tapan əlaqəli tərəf anlayışına daxil olan qurumlarla işgüzar fəaliyyət aparır. Bu əməliyyatlar bank normal fəaliyyətini davam etdirərkən aparılır və iki tərəfin razılaşdığı mübadilə məbləğləri ilə ölçülür. Bu maliyyə hesabatlarının məqsədləri üçün qurumlar, Bank birbaşa və ya dolayısı ilə bu qurumların maliyyə və əməliyyatlar üzrə qərarlarına ciddi təsir göstərmək imkanına malik olduğu halda və ya əksinə Bank və ya digər qurum ümumi nəzarətə və ya ciddi təsirə məruz qaldığı halda əlaqəli tərəflər hesab olunurlar. İl ərzində əlaqəli tərəflərlə uçota alınmış əməliyyatların təfərrüatları aşağıda göstərilir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Maliyyə vəziyyəti haqqında hesabatə daxil edilmiş məbləğlər

Müştərilərə verilmiş kreditlər və avanslar

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Əsas məbləğ		
(a) Səhmdarlar	464	12,850
(b) Ümumi nəzarət altında olan müəssisələr	270	-
(c) Əsas idarəetmə heyəti	278	339
(d) Digər əlaqəli tərəflər	1,017	974
	2,029	14,163
Hesablanmış faiz gəliri		
(a) Səhmdarlar	2	60
(b) Ümumi nəzarət altında olan müəssisələr	1	-
(c) Əsas idarəetmə heyəti	1	2
(d) Digər əlaqəli tərəflər	5	4
	9	66
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat		
(a) Səhmdarlar	(9)	(5)
(b) Ümumi nəzarət altında olan müəssisələr	-	-
(d) Digər əlaqəli tərəflər	(3)	(3)
	(12)	(8)
Cəmi	2,026	14,221

Əmlak, avadanlıq və istifadə hüququ olan aktivlər

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
İstifadə hüququ olan aktivlər		
(a) Səhmdarlar	1,536	2,303
(b) Ümumi nəzarət altında olan müəssisələr	990	1,486
Cəmi	2,526	3,789

Müştərilərdən alınmış depozitlər

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Müddətli depozitlər		
(a) Səhmdarlar	215,650	203,486
(c) Əsas idarəetmə heyəti	40	-
(d) Digər əlaqəli tərəflər	-	-
	215,690	203,486
Cari hesablar		
(a) Səhmdarlar	16,087	17,726
(b) Ümumi nəzarət altında olan müəssisələr	656	63
(c) Əsas idarəetmə heyəti	48	18
(d) Digər əlaqəli tərəflər	225	174
	17,016	17,981
Müddətli depozitlərə hesablanmış faiz xərcləri		
(a) Səhmdarlar	419	541
(d) Digər əlaqəli tərəflər	-	-
	419	541
Cəmi	233,125	222,008

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Digər öhdəliklər

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Qarantıya öhdəlikləri		
(b) Ümumi nəzarət altında olan müəssisələr	-	-
	-	-
İcarə öhdəlikləri		
(a) Səhmdarlar	1,822	2,617
(b) Ümumi nəzarət altında olan müəssisələr	1,065	1,542
	2,887	4,159
Cəmi	2,887	4,159

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatə daxil edilmiş məbləğlər

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Faiz gəliri		
(a) Səhmdarlar	17	545
(b) Ümumi nəzarət altında olan müəssisələr	2	15
(c) Əsas idarəetmə heyəti	18	18
(d) Digər əlaqəli tərəflər	63	118
	100	696
Cəmi	100	696

Faiz xərci		
(a) Səhmdarlar	(8,020)	(8,029)
(b) Ümumi nəzarət altında olan müəssisələr	(93)	(138)
(d) Digər əlaqəli tərəflər	-	-
	(8,113)	(8,167)
Cəmi	(8,113)	(8,167)

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
İnzibati və ümumi xərclər		
(a) Səhmdarlar	(788)	(830)
(b) Ümumi nəzarət altında olan müəssisələr	(81)	(280)
(c) Əsas idarəetmə heyəti	(916)	(880)
	(1,785)	(1,990)
Cəmi	(1,785)	(1,990)

Köhnəlmə və amortizasiya xərcləri		
(a) Səhmdarlar	(768)	(768)
(b) Ümumi nəzarət altında olan müəssisələr	(495)	(476)
	(1,263)	(1,244)
Cəmi	(1,263)	(1,244)

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Balansdankənar

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Buraxılmış qarantiyalar		
(b) Ümumi nəzarət altında olan müəssisələr	-	17
Cəmi	-	17
İstifadə olunmamış kredit xətləri		
(a) Səhmdarlar	36	1,599
(b) Ümumi nəzarət altında olan müəssisələr	-	-
(c) Əsas idarəetmə heyəti	68	-
(d) Digər əlaqəli tərəflər	286	73
Cəmi	390	1,672

25. TƏƏHHÜDLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR

Normal fəaliyyəti həyata keçirərkən Bank müştərilərinin ehtiyaclarını ödəmək məqsədilə balansdankənar risklərlə maliyyə alətlərində tərəf qisminə çıxış edir. Müxtəlif dərəcələrdə kredit risklərinə məruz qalan həmin alətlər maliyyə vəziyyəti haqqında hesabatda əks olunmur. Bank balansdankənar şərti öhdəliklərin və təəhhüdlərin qəbul edilməsində balansa daxil olan əməliyyatlarla eyni kredit nəzarəti siyasəti və idarəetmə siyasətlərini tətbiq edir.

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Buraxılmış qarantiyalar	51,300	46,919
İstifadə olunmamış kredit xətləri	2,103	5,415
Cəmi	53,403	52,334

Buraxılmış qarantiyalar üzrə EOKZ 14 sayılı Qeyddə açıqlanır. Hesabat tarixinə Bankın əsas kapital öhdəliyi yoxdur (31 dekabr 2024-cü il: sıfır).

Əməliyyat mühiti

Bankın fəaliyyəti Azərbaycan Respublikasında həyata keçirilir. Bank inkişaf etməkdə olan bazarın xüsusiyyətlərini əks etdirən Azərbaycanın iqtisadi və maliyyə bazarları ilə qarşılıqlı fəaliyyət göstərir. Hüquq, vergi və tənzimləyici strukturlar daimi inkişafdadır, bununla belə mütəmadi olaraq yeni şərtlərə, dəyişikliklərə məruz qalırlar, bu isə öz növbəsində digər hüquqi və maliyyə çətinlikləri ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən müəssisələrin üzləşdiyi problemləri daha da gücləndirir.

Təchizat zəncirlərindəki əvvəlki pozuntular, Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişə fonunda yaranan geosiyasi gərginliklər və qlobal tələbat strukturundakı dəyişikliklərdən sonra qlobal iqtisadiyyat 2025-ci il ərzində tənzimlənmə prosesini davam etdirmişdir. Əmtəə qiymətlərinin geosiyasi hadisələrə və qlobal ticarət axınlarındakı dəyişikliklərə həssas qalmasına baxmayaraq, əvvəlki illərlə müqayisədə inflyasiya təzyiqləri zəifləmişdir.

2025-ci il ərzində Azərbaycan iqtisadiyyatı dövlət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, sabit məzənnə rejimi və kifayət qədər xarici valyuta ehtiyatlarının mövcudluğu fonunda ümumi makroiqtisadi sabitliyi qoruyub saxlamışdır.

İlkin məlumatlara əsasən, 2025-ci ildə Azərbaycanda ÜDM 2024-cü illə müqayisədə 1.4% artaraq 129.1 milyard AZN-ə (75.9 milyard ABŞ dollarına) çatmışdır. Neft və qaz sektorunda yaradılmış əlavə dəyər 1.6% azaldığı halda, qeyri-neft sektorunda yaradılmış əlavə dəyər 2.7% artmışdır.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

2025-ci il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 48.9 milyard ABŞ dolları təşkil etmişdir. Bu məbləğin 24.5 milyard ABŞ dolları ixrac olunan malların, 24.38 milyard ABŞ dolları isə idxal olunan malların payına düşərək, 0.12 milyard ABŞ dolları məbləğində müsbət ticarət saldosu formalaşmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) məlumatına əsasən 2025-ci ilin yanvar-dekabr ayları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 105.6% təşkil etmişdir. ARMB monetar siyasətinin idarə edilməsi və Azərbaycan manatının sabitliyinin təmin edilməsi məqsədilə fəaliyyətini davam etdirmişdir. Qlobal inflyasiya tendensiyalarına uyğun olaraq uçot dərəcəsi tənzimlənmiş və 31 dekabr 2025-ci il tarixinə yenidən maliyyələşdirmə dərəcəsi 6.75% müəyyən edilmişdir (31 dekabr 2024-cü il: 7.25%).

31 dekabr 2025-ci il tarixinə Azərbaycanın strateji xarici valyuta ehtiyatları, 31 dekabr 2024-cü il tarixinə 71 milyard ABŞ dolları ilə müqayisədə 83.5 milyard ABŞ dolları təşkil edərək Azərbaycan manatının sabitliyi və bütövlükdə makroiqtisadi dayanıqlılığı dəstəkləyən əhəmiyyətli artımı əks etdirmişdir.

2024-cü il üzrə aktiv 19,899 min plastik kart sayı ilə müqayisədə 2025-ci ilin dekabr ayının sonuna qədər plastik kartların sayı 21,980 min ədəd olmaqla tarixən ən yüksək səviyyəyə yüksəlmişdir.

“Fitch” reyting agentliyi Azərbaycanın uzunmüddətli xarici valyuta kredit reytingini “BBB-” səviyyəsində, 2025-ci il üzrə sabit proqnozla qiymətləndirmişdir. Bu qiymətləndirmə güclü maliyyə göstəriciləri, güclü xarici balans mövqeyi və əhəmiyyətli dövlət aktivlərini əks etdirir.

Azərbaycan Respublikasının gələcək iqtisadi inkişafı vergi, hüquqi, qanunverici və siyasi sahədə irəliləyişlər ilə yanaşı, hökumət tərəfindən həyata keçirilən iqtisadi, maliyyə və monetar tədbirlərdən də asılıdır. Rəhbərlik iqtisadi mühitdə baş verən hadisələrin Bankın əməliyyatlarına təsirini və nəticə etibarilə bunun Bankın maliyyə vəziyyətinə necə təsir edəcəyini proqnozlaşdırmaq iqtidarında deyil.

Tənzimləyici əmsallar ilə uyğunluq

ARMB banklardan qanunla müəyyən edilmiş maliyyə hesabatları əsasında hesablanmış müəyyən prudensial əmsalları saxlamağı tələb edir. 31 dekabr 2025-ci il tarixinə Bank aşağıdakı nisbətlər istisna olmaqla, bu əmsallara riayət etmişdir:

- bir borcunanın və ya əlaqəli borcunanlar qrupunun məcmu kredit tələbləri üçün maksimum kredit limitinin 1-ci dərəcəli kapitala nisbəti – maksimum 25%.
- bir borcunanın və ya əlaqəli borcunanlar qrupunun təminatlı və ya qismən təminatlı kredit tələbləri üçün maksimum kredit limitinin ümumi 1-ci dərəcəli kapitala nisbəti – maksimum 10%.

Bank məsələnin 30 iyun 2029-cu il tarixinədək həll edilməsi ilə bağlı görülməli işləri qeyd etməklə fəaliyyət planı ilə yanaşı nəzarətdə orqana məktub ünvanlamışdır. Rəhbərlik hesab edir ki, tənzimləyici əmsallarla bağlı bu uyğunsuzluq ARMB tərəfindən heç bir əhəmiyyətli sanksiya ilə nəticələnməyəcək.

26. KAPİTAL ADEKVATLIĞI VƏ İDARƏ EDİLMƏSİ

Kapitalın idarə edilməsi qaydaları və prosedurları

Kapitalın idarə olunmasının əsas məqsədləri Bankın əsas iş strategiyası və tənzimləyicinin minimum tələbləri ilə müəyyən edilmiş kapital tələblərinə cavab vermək üçün kifayət qədər kapitalın olmasını təmin etməkdir. Kapitalın idarə edilməsi prosesi Müşahidə Şurası tərəfindən idarə olunur. Müşahidə Şurası Bankın kapital mövqeyini daxili və tənzimləyici tələblərə uyğun idarə etməkdən məsuldur. Müşahidə Şurası, likvidlik, kapital, risk və gəlirlilik mülahizələri baxımından Bankın aktivlərinin, öhdəliklərinin və maliyyələşdirmə mənbələrinin həcmi və qarışığını da nəzərdən keçirir:

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

- tənzimləyicilər tərəfindən müəyyən edilmiş və analoqları ilə müqayisə olunan kapital tələblərinə riayət etmək;
- kapital xərclərinin tədarükünü aktiv şəkildə idarə etmək və kapital sürətini artırmaq;
- kapitalın vaxtında yenidən bölüşdürülməsinə imkan vermək üçün kapitalın yerləşdirilməsində strateji və taktiki çevikliyin artırılması;
- Bankın resurslarının optimal yerləşdirilməsinə imkan vermək üçün Bankın aktivlərinin likvidliyini artırmaq;
- Bankı gözlənilməz hadisələrdən qorumaq və güclü reytingləri qoruyub saxlamaq;
- Bankın səhmdarlara lazımı gəlir gətirməyə davam etməsi üçün Bankın fasiləsiz fəaliyyətini davam etdirmə qabiliyyətini qorumaq;
- Bankın genişlənməsini təmin etmək üçün kifayət qədər kapitalın (kvant daxil olmaqla) məqbul bir xərclə olması; və
- müvafiq kapital elementlərinin qarışığı ilə kapitalın ümumi aşağı qiymətinə nail olmaq.

Kapital adekvatlığı nisbəti

Qanunvericiliklə kapital adekvatlığının təmin edilməsi üçün müəyyən edilmiş cəmiyyət tədbirləri Bankdan cəmi və 1-ci dərəcəli kapitalının dəyərinin və risk əsasında ölçülmüş aktivlərinə nisbətinin lazımı səviyyədə saxlanmasını tələb edir. Kapitalın risk əsasında ölçülmüş aktivlərə nisbəti Bazel Komitəsinin tətbiq etdiyi prinsiplərdən istifadə etməklə tənzimləyici qurumun təsdiq etdiyi qaydalara uyğun olaraq və dəyərsizləşmə zərərləri üzrə ehtiyatları çıxmaqla aktivlərə və balansdankənar təəhhüdlərə aşağıdakı risk təxminlərinin tətbiqi vasitəsilə hesablanmışdır.

	31 dekabr 2025-ci il (audit olunmamış)	31 dekabr 2024-cü il (audit olunmamış)
Tutulmalardan əvvəl 1-ci dərəcəli kapital		
Nizamnamə kapitalı	174,601	154,601
Bölüşdürülməmiş mənfəət – prudensial tənzimləməyə əsasən	4,213	4,570
Tutulmalar		
Qeyri-maddi aktivlər	(2,447)	(1,734)
Cəmi 1-ci dərəcəli kapital	176,367	157,437
2-ci dərəcəli kapital		
Ehtiyatlar	4,742	5,549
Cari il üzrə mənfəət	11,356	9,684
Cəmi 2-ci dərəcəli kapital	16,098	15,233
Saxlanılan cəmi tənzimləyici kapital	192,465	172,670
Cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlər	401,102	467,658
1-ci dərəcəli kapitalın əmsalı (%)	43.97%	33.66%
Kapitalın adekvatlıq əmsalı (%)	47.98%	36.92%

Minimal tələb 1-ci dərəcəli kapital əmsalı üçün 5.5% (31 dekabr 2024-cü il: 5%) və kapitalın adekvatlığı əmsalı üçün 10.5% (31 dekabr 2024-cü il: 10%) təşkil edir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

27. MALİYYƏ AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİNİN TƏSNİFATI

Maliyyə vəziyyəti haqqında hesabatda təqdim olunmuş balans dəyərləri aşağıdakı aktiv və öhdəlik kateqoriyalarına aiddir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Maliyyə aktivləri:		
ARMB-də nağd vəsaitlər və qalıqlar (amortizasiya olunmuş maya dəyəri)	165,472	132,210
Digər banklardakı qalıqlar (amortizasiya olunmuş maya dəyəri)	22,933	36,890
İnvestisiya qiymətli kağızları (amortizasiya olunmuş maya dəyəri)	2,058	1,055
Müştərilərə verilmiş kreditlər və avanslar (amortizasiya olunmuş maya dəyəri)	464,923	448,774
Digər maliyyə aktivləri (amortizasiya olunmuş maya dəyəri)	8,674	5,419
Cəmi maliyyə aktivləri	664,060	624,348
Maliyyə öhdəlikləri:		
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər (amortizasiya olunmuş maya dəyəri)	80,494	81,088
Müştərilərdən alınmış depozitlər (amortizasiya olunmuş maya dəyəri)	394,058	378,150
Digər maliyyə öhdəlikləri (amortizasiya olunmuş maya dəyəri)	12,529	11,534
Cəmi maliyyə öhdəlikləri	487,081	470,772

28. MALİYYƏ ALƏTLƏRİ İLƏ BAĞLI RİSKLƏR

Maliyyə alətlərinin ədalətli dəyərinin ölçülməsi

Ədalətli dəyər, qiymətləndirmə tarixində bazar iştirakçıları arasında normal bazar əməliyyatı zamanı aktivin qarşılığında veriləcək və ya öhdəliyi qarşılıyacaq məbləğə deyilir. Bu səbəblə, tarixi dəyər metodu ilə hesablanan balans dəyəri və ədalətli dəyər ehtimalı arasında fərq yarana bilər. Ədalətli dəyər anlayışının kökündə, müəssisənin fəaliyyət göstərməyə davam etməsi, eləcə də müəssisənin ləğv olunmaya, əməliyyatlarının əhəmiyyətli miqyasda məhdudlaşdırılmasına və ya zərərli şərtlərlə əməliyyat həyata keçirməyə niyyəti və məcburiyyəti olmaması fərz olunur. Rəhbərliyin təxminlərinə görə, Bankın maliyyə vəziyyəti hesabatında ədalətli dəyərlə əks olunmayan maliyyə alətlərinin ədalətli dəyəri aşağıdakı kimi göstərilir:

	31 dekabr 2025-ci il		31 dekabr 2024-cü il	
	Balans dəyəri	Ədalətli dəyər	Balans dəyəri	Ədalətli dəyər
Maliyyə aktivləri:				
ARMB-də nağd vəsaitlər və qalıqlar	165,472	165,472	132,210	132,210
Digər banklardakı qalıqlar	22,933	22,933	36,890	36,890
İnvestisiya qiymətli kağızları	2,058	2,142	1,055	1,013
Müştərilərə verilmiş kreditlər və avanslar	464,923	464,923	448,774	448,774
Digər maliyyə aktivləri	8,674	8,674	5,419	5,419
Cəmi maliyyə aktivləri	664,060	664,144	624,348	624,306
Maliyyə öhdəlikləri:				
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	80,494	80,494	81,088	81,088
Müştərilərdən alınmış depozitlər	394,058	394,058	378,150	378,150
Digər öhdəliklər	12,529	12,529	11,534	11,534
Cəmi maliyyə öhdəlikləri	487,081	487,081	470,772	470,772

Maliyyə öhdəliklərini təmin etmək üçün kifayət qədər maliyyə aktivləri mövcuddur.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Maliyyə vəziyyəti haqqında hesabatda ədalətli dəyərlə hesablanmış maliyyə aktivləri və öhdəlikləri, ədalətli dəyər üzrə iyerarxik strukturda 3 səviyyədə təsnifləşdirilmişdir. Bu maliyyə aktivləri və öhdəlikləri ədalətli dəyərin ölçülməsi üçün əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları əsasında ədalətli dəyər iyerarxiyasının daxilində aşağıda təsvir olunan kateqoriyalara bölünür:

- 1-ci səviyyə: eyni aktiv və ya öhdəliklər üçün aktiv bazarlarda göstərilən qiymətlər (düzəldilməmiş);
- 2-ci səviyyə: 1-ci Səviyyəyə daxil edilmiş kotirovka qiymətlərindən başqa, aktiv və ya öhdəlik üçün birbaşa (yəni qiymətlər kimi) və ya dolay yolla (yəni qiymətlərdən əldə edilən) müşahidə edilə bilən məlumatlar;
- 3-cü səviyyə: aktiv və ya öhdəlik üçün müşahidə edilə bilən bazar məlumatlarına əsaslanmayan məlumatlar (müşahidə olunmayan məlumatlar).

Aşağıdakı cədvəl 31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə maliyyə aktivləri və öhdəliklərinin iyerarxiyası daxilində səviyyələri göstərir:

	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	Cəmi
31 dekabr 2025-ci il				
Ədalətli dəyərlə açıqlanan aktivlər:				
ARMB-də nağd vəsaitlər və qalıqlar	165,472	-	-	165,472
Digər banklardakı qalıqlar	-	-	22,933	22,933
İnvestisiya qiymətli kağızları	-	2,142	-	2,142
Müştərilərə verilmiş kreditlər və avanslar	-	-	464,923	464,923
Digər maliyyə aktivləri	-	-	8,674	8,674
Ədalətli dəyərlə açıqlanan öhdəliklər:				
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	-	-	80,494	80,494
Müştərilərdən alınmış depozitlər	-	-	394,058	394,058
Digər maliyyə öhdəlikləri	-	-	12,529	12,529
31 dekabr 2024-cü il				
Ədalətli dəyərlə açıqlanan aktivlər:				
ARMB-də nağd vəsaitlər və qalıqlar	132,210	-	-	132,210
Digər banklardakı qalıqlar	-	-	36,890	36,890
İnvestisiya qiymətli kağızları	-	1,013	-	1,013
Müştərilərə verilmiş kreditlər və avanslar	-	-	448,774	448,774
Digər maliyyə aktivləri	-	-	5,419	5,419
Ədalətli dəyərlə açıqlanan öhdəliklər:				
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	-	-	81,088	81,088
Müştərilərdən alınmış depozitlər	-	-	378,150	378,150
Digər maliyyə öhdəlikləri	-	-	11,534	11,534

Risklərin idarə olunmasının məqsəd və qaydaları

Bankın işi riskləri hədəf götürmək və onları peşəkarlıqla idarə etməkdən ibarətdir. Bankın risklərin idarə olunması üzrə əsas funksiyaları Bank üçün bütün əsas riskləri müəyyən etmək, həmin riskləri ölçmək, risk mövqelərini idarə etmək və kapital bölgüləri müəyyən etməkdən ibarətdir. Bazar, məhsul və ən üstün bazar təcrübəsini əks etdirmək üçün Bank müntəzəm qaydada öz risklərin idarə olunması üzrə siyasət və sistemlərini nəzərdən keçirir. Bankın məqsədi risklə və əvəz ödənişi arasında müvafiq balans yaratmaq və Bankın maliyyə işinə potensial mənfi təsirləri minimallaşdırmaqdır. Bank, riski daxili və xarici faktorların səbəb ola biləcəyi zərər və ya mənfəət ehtimalı olaraq təyin edir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Bankın risklərin idarə olunması onun baş ofisində, Müşahidə Şurası ilə sıx əməkdaşlıq çərçivəsində əlaqələndirilir. Müşahidə Şurası ümumi risklərin idarə olunması üçün yazılı prinsipləri, həmçinin xarici valyuta mübadiləsi riski, faiz dərəcəsi riski, kredit riski və qeyri-mənfəətli maliyyə alətlərindən istifadə kimi xüsusi sahələri əhatə edən yazılı siyasətləri təmin edir.

Maliyyə alətlərinə münasibətdə Bank müxtəlif risklərə məruz qalır. Bankın kateqoriya üzrə maliyyə aktiv və öhdəliklərinin icmalı 26 sayılı Qeyddə verilmişdir. Əsas risk növlərinə bazar riski, kredit riski, likvidlik riski və əməliyyat riski aiddir.

Bazar riski

Bazar riski bazar dəyər və dərəcələrinin dəyişə bilməsi riskidir və bu mənfəətlilik və/və ya kapitala mənfə təsir göstərə bilər. Bank onun gündəlik əməliyyatları ilə bağlı olan, faiz dərəcələri və valyutada açıq mövqelərdən irəli gələn bir sıra bazar risklərinə məruz qalır. Bunların hamısı ümumi və xüsusi bazar yerdəyişmələrinə məruz qalır. Bazar riskinin məqsədləri üçün rəhbərlik özünün əsas bazar riski amillərini səhm mövqeyi ilə bağlı risk, faiz dərəcəsi riski və xarici valyuta riski kimi müəyyən edir. Üstünlük təşkil edən bazar riski xarici valyuta riski və faiz dərəcəsi riskidir. Bankın kapital bazar əməliyyatları olmadığına görə səhm mövqeyi ilə bağlı riskə ciddi məruz qalmır.

Bir siyasət kimi, Bank bazar dəyər və dərəcələrində mənfə təsirlərdən qorunmaq və öz açıq mövqələrinin risk/əvəz ödənişi profilini optimallaşdırmaq üçün bazar risklərini müəyyən etmək, ölçmək, izləmək və nəzarət etmək istəyir. Müşahidə Şurası əsasən, bazar riski siyasətinin işlənilib hazırlanması və icrası, risk ölçmə/izləmə metodologiyasının işlənilib hazırlanması və icrası və məhdudiyyətlərə qarşı bazar risklərinə baxış və hesabatla nəzarət edir.

Xarici valyuta riski

Xarici valyuta riski, maliyyə alətinin ədalətli dəyərinin və ya gələcək pul vəsaitləri axınının xarici valyuta məzənnələrindəki dəyişikliklər səbəbindən dəyişməsi riskidir.

Xarici valyuta mübadilə riski gəlirlər və/və ya kapitalın xarici valyuta məzənnələrində dəyişikliklərə görə dəyişkən olması riskidir. Bankın valyuta riskinə məruz qalması nağd xarici valyuta, digər banklardakı balanslar, müştərilərə kredit və avans ödənişləri, banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər və müştərilərin depozitlərindən ibarətdir.

Bank öz xarici valyuta riskinə məruz qalmasını xarici valyuta aktiv və öhdəliklərini qarşılaşdırmaqla idarə edir. Xalis açıq mövqe və qarşı tərəfin mədudiyyətləri risk konsentrasiyasının məhdudlaşdırılması üçün müəyyən edilmişdir.

Bankı valyuta riskinə məruz qoyan xarici valyuta denominasiyalı maliyyə aktiv və öhdəlikləri aşağıda açıqlanır. Bu məbləğlər hesabatın son tarixinə AZN məzənnəsi ilə rəhbərliyə təqdim edilən məbləğlərdir:

	AZN	ABŞ dolları	Avro	Digər	Cəmi
31 dekabr 2025-ci il					
Maliyyə aktivləri:					
ARMB-də nağd vəsaitlər və qalıqlar	52,578	58,996	53,191	707	165,472
Digər banklardakı qalıqlar	-	9,852	12,347	734	22,933
İnvestisiya qiymətli kağızları	2,058	-	-	-	2,058
Müştərilərə verilmiş kreditlər və avanslar	239,779	224,850	294	-	464,923
Digər maliyyə aktivləri	8,245	279	135	15	8,674
Cəmi maliyyə aktivləri	302,660	293,977	65,967	1,456	664,060
Maliyyə öhdəlikləri:					
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	76,181	4,307	6	-	80,494
Müştərilərdən alınmış depozitlər	55,388	271,922	65,444	1,304	394,058
Digər maliyyə öhdəlikləri	9,778	2,704	44	3	12,529
Cəmi maliyyə öhdəlikləri	141,347	278,933	65,494	1,307	487,081
Açıq valyuta mövqeyi	161,313	15,044	473	149	176,979

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	AZN	ABŞ dolları	Avro	Digər	Cəmi
31 dekabr 2024-cü il					
Maliyyə aktivləri:					
ARMB-də nağd vəsaitlər və qalıqlar	60,729	31,494	39,440	547	132,210
Digər banklardakı qalıqlar	-	14,727	20,284	1,879	36,890
İnvestisiya qiymətli kağızları	1,055	-	-	-	1,055
Müştərilərə verilmiş kreditlər və avanslar	223,784	224,957	33	-	448,774
Digər maliyyə aktivləri	4,403	821	195	-	5,419
Cəmi maliyyə aktivləri	289,971	271,999	59,952	2,426	624,348
Maliyyə öhdəlikləri:					
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	76,641	4,440	7	-	81,088
Müştərilərdən alınmış depozitlər	52,518	263,670	59,665	2,297	378,150
Digər maliyyə öhdəlikləri	10,016	1,243	275	-	11,534
Cəmi maliyyə öhdəlikləri	139,175	269,353	59,947	2,297	470,772
Açıq valyuta mövqeyi	150,796	2,646	5	129	153,576

Aşağıdakı cədvəl “yerdə qalan digər məsələlər dəyişməz qalır” şərti ilə bankın maliyyə aktivləri, maliyyə öhdəlikləri və ABŞ dolları/AZN mübadilə məzənnəsi və Avro/AZN mübadilə məzənnəsinə münasibətdə vergidən əvvəl mənfəət/(zərər) və kapitalın həssaslığını nümayiş etdirir. Bu, 31 dekabr 2025-ci ildə başa çatmış il üzrə ABŞ dolları/AZN mübadilə məzənnəsində $\pm 10\%$ dəyişikliyi qəbul edir (31 dekabr 2024-cü il: $\pm 10\%$). Avro/AZN mübadilə məzənnəsi üçün $\pm 10\%$ dəyişiklik nəzərə alınır (31 dekabr 2024-cü il: $\pm 10\%$). Həssaslığın təhlili Bankın hər hesabatvermə tarixində saxlanan xarici valyuta maliyyə alətlərinə əsaslanır.

Əgər AZN müvafiq olaraq, ABŞ dollarına qarşı 10% (31 dekabr 2024-cü il: 10%) və Avroya qarşı 10% (31 dekabr 2024-cü il: 10%) zəifləmiş olsa idi, bunun aşağıdakı təsirləri olardı:

	Mənfəət vergisindən əvvəl mənfəət				Kapital	
	ABŞ dolları	Avro	Digər	ABŞ dolları	Avro	Digər
31 dekabr 2025-ci il	1,504	47	15	1,204	38	12
31 dekabr 2024-cü il	265	-	13	212	-	10

Əgər AZN müvafiq olaraq, ABŞ dollarına qarşı 10% (31 dekabr 2024-cü il: 10%) və Avroya qarşı 10% (31 dekabr 2024-cü il: 10%) güclənmiş olsa idi, bunun aşağıdakı təsirləri olardı:

	Mənfəət vergisindən əvvəl mənfəət				Kapital	
	ABŞ dolları	Avro	Digər	ABŞ dolları	Avro	Digər
31 dekabr 2025-ci il	(1,504)	(47)	(15)	(1,204)	(38)	(12)
31 dekabr 2024-cü il	(265)	-	(13)	(212)	-	(10)

Xarici valyuta riskinə məruz qalmanın dərəcəsi xarici əməliyyatların həcmindən asılı olaraq, il ərzində dəyişkən olur. İstənilən halda yuxarıdakı təhlil Bankın xarici valyuta riskinə məruz qalmasını əks etdirir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Faiz dərəcəsi riski

Pul vəsaiti axını üzrə faiz dərəcəsi riski maliyyə alətinin gələcək vəsait axınlarının bazardakı faiz dərəcələrində dəyişikliyə görə dəyişkən olacağı riskidir. Ədalətli dəyər faizi dərəcəsi riski maliyyə alətinin bazarda faiz dərəcəsi risklərində dəyişikliyə görə dəyişkən olacağı riskidir.

Bank dəyişiklikləri təsirlərinə məruz qalmanı bazardakı faiz dərəcələrinin üstünlük təşkil edən səviyyələrində həm öz ədalətli dəyəri və həm də vəsait axını riskləri üzrə götürür. Bu cür dəyişikliklər nəticəsində faiz marjaları çoxala bilsə də, gözlənilməz yerdəyişmələr baş verdikdə zərərləri azalda bilər. Müşahidə Şurası Risklərin idarə olunması üzrə mütəxəssis tərəfindən gündəlik nəzarət edilən faiz dərəcələrinin yenidən qiymətləndirilməsi ilə həyata keçirilə biləcək risk altında olan dəyər arasında uyğunsuzluq səviyyəsinə dair limitləri təyin edir.

Aşağıdakı cədvəl, vergidən əvvəlki mənfəətin/(zərərin) və kapitalın faiz dərəcələrindəki əqləbatan mümkün $\pm 1\%$ (31 dekabr 2024-cü il: $\pm 1\%$) dəyişikliyə qarşı həssaslığını təqdim edir. Bu dəyişikliklər, bazanın hazırkı vəziyyətinin müşahidə edilməsi nəticəsində mümkün hesab edilmişdir. Hesablamalar hər bir dövr üçün orta bazar faiz dərəcəsinin dəyişməsinə və hər hesabat tarixində əldə olan, faiz dərəcələrindəki fərqə qarşı həssaslıq göstərən faiz gətirən maliyyə alətlərinə əsasən aparılmışdır. Bütün digər dəyişənlər sabit saxlanmışdır.

	Mənfəət vergisindən əvvəl mənfəət		Kapital	
31 dekabr 2025-ci il				
Maliyyə aktivləri:				
ARMB-də nağd vəsaitlər və qalıqlar	322	(322)	258	(258)
Digər banklardakı qalıqlar	199	(199)	159	(159)
İnvestisiya qiymətli kağızları	20	(20)	16	(16)
Müştərilərə verilmiş kreditlər və avanslar	4,624	(4,624)	3,699	(3,699)
Maliyyə öhdəlikləri:				
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	(791)	791	(633)	633
Müştərilərdən alınmış depozitlər	(2,431)	2,431	(1,945)	1,945
Digər öhdəliklər	(38)	38	(30)	30
	1,905	(1,905)	1,524	(1,524)

	Mənfəət vergisindən əvvəl mənfəət		Kapital	
31 dekabr 2024-cü il				
Maliyyə aktivləri:				
ARMB-də nağd vəsaitlər və qalıqlar	405	(405)	324	(324)
Digər banklardakı qalıqlar	332	(332)	266	(266)
İnvestisiya qiymətli kağızları	106	(106)	85	(85)
Müştərilərə verilmiş kreditlər və avanslar	4,488	(4,488)	3,590	(3,590)
Maliyyə öhdəlikləri:				
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	(804)	804	(643)	643
Müştərilərdən alınmış depozitlər	(2,312)	2,312	(1,850)	1,850
Digər öhdəliklər	(55)	55	(44)	44
	2,160	(2,160)	1,728	(1,728)

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəllər faiz dərəcəsinin yenidən dəyərləndirilməsi zamanı ortaya çıxan uyğunsuzluqların həcmi göstərir:

	Effektiv orta faiz dərəcəsi	1 ay ərzində	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	Faizsiz	Cəmi
31 dekabr 2025-ci il								
Maliyyə aktivləri:								
ARMB-də nağd vəsaitlər və qalıqlar	6.24%	32,248	-	-	-	-	133,224	165,472
Digər banklardakı qalıqlar	-	19,916	-	-	-	-	3,017	22,933
İnvestisiya qiymətli kağızları	8.17%	-	-	1,974	-	-	84	2,058
Müştərilərə verilmiş kreditlər və avanslar	7.29%	3,689	7,553	67,452	260,377	123,325	2,527	464,923
Digər maliyyə aktivləri	-	-	-	-	-	-	8,674	8,674
		55,853	7,553	69,426	260,377	123,325	147,526	664,060
Maliyyə öhdəlikləri:								
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	3.45%	6,188	580	2,638	14,100	55,585	1,403	80,494
Müştərilərdən alınmış depozitlər	3.62%	94	19,586	47,438	176,011	-	150,929	394,058
Digər maliyyə öhdəlikləri	6.22%	173	342	1,483	1,844	-	8,687	12,529
		6,455	20,508	51,559	191,955	55,585	161,019	487,081
Xalis faiz boşluğu		49,398	(12,955)	17,867	68,422	67,740	(13,493)	176,979
Məcmu faiz boşluğu		49,398	36,443	54,310	122,732	190,472	176,979	
	Effektiv orta faiz dərəcəsi	1 ay ərzində	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	Faizsiz	Cəmi
31 dekabr 2024-cü il								
Maliyyə aktivləri:								
ARMB-də nağd vəsaitlər və qalıqlar	6.25%	40,514	-	-	-	-	91,696	132,210
Digər banklardakı qalıqlar	-	33,219	-	-	-	-	3,671	36,890
İnvestisiya qiymətli kağızları	9.10%	33	-	-	1,022	-	-	1,055
Müştərilərə verilmiş kreditlər və avanslar	6.43%	3,947	5,680	33,681	291,492	113,974	-	448,774
Digər maliyyə aktivləri	-	-	-	-	-	-	5,419	5,419
		77,713	5,680	33,681	292,514	113,974	100,786	624,348
Maliyyə öhdəlikləri:								
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	3.40%	1,676	5,028	1,818	3,981	67,936	649	81,088
Müştərilərdən alınmış depozitlər	3.65%	669	2,995	28,731	198,834	-	146,921	378,150
Digər maliyyə öhdəlikləri	6.65%	172	340	1,474	3,515	-	6,033	11,534
		2,517	8,363	32,023	206,330	67,936	153,603	470,772
Xalis faiz boşluğu		75,196	(2,683)	1,658	86,184	46,038	(52,817)	153,576
Məcmu faiz boşluğu		75,196	72,513	74,171	160,355	206,393	153,576	

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Kredit riski

Kredit riski, borclu tərəfin borcunu ödəmək istəməməsi ehtimalından və ya ödəmə imkanlarının zəifləməsindən irəli gəlir və nəticədə, Banka iqtisadi zərər dəymiş olur. Bank, kredit riskini idarə etmək üçün verilən kreditlərin monitorinqini aparır, müəyyən tərəflərlə əməliyyatları məhdudlaşdırır və daim müştərilərinin kredit etibarlılığını dəyərləndirir.

Bankın mənfəət məqsədli kreditləri hələ də təminatlı və likvidləşən olmaq surətilə qısamüddətli ticarətini maliyyələşdirilməsindən ibarətdir. Bank, tək bir sənaye və ya qrupdan asılılığı aradan qaldırmaq üçün diversifikasiya istiqamətində işlərini davam etdirəcəkdir. Kreditlərin əhəmiyyətli hissəsi əlaqəli tərəflərə verilmişdir və rəhbərlik bu kreditlərin minimal risk daşdığını hesab etmişdir.

Bank, kredit siyasəti cəhətdən güclü borc portfeli qurmuşdur və onu eyni şəkildə idarə etdirir. Bankın kreditlərin dəyərləndirilməsi sistemi, yaxşı hazırlanmış kreditlərin dəyərləndirilməsi, təsdiqlənməsi və onlara nəzarət prosedurlarını əhatə edir və beləliklə, borc verilməsində ehtiyatlılıq və keyfiyyətli kapital portfeli təmin edilir. Ödənməyən borcların idarə olunmasına xüsusi diqqət ayrılır. Ödənməyən borca çevrilməyən ilkin əlamətlərini göstərən kreditlərin müəyyənəşdirilməsi məqsədi ilə “nəzarət siyahısı” (“watch list”) proseduru da həyata keçirilir.

Bank, İstehlakçı Bankçılıq məhsulları (fərdi istehlak krediti, biznes maliyyəsi, ipoteka və avtomobil krediti və s.) təqdim etməklə kapital portfelinin diversifikasiyasını daha da artırır. Belə ki, bu cür məhsullar ənənəvi biznes kreditlərindən daha geniş marjaya sahibdir və eyni zamanda, riski böyük sayda fərdi müştərilər arasında paylaşdırmış olur.

Bank, daxili reyting modeli hazırlamışdır və bu model, müştərilərin reytingini müəyyənəşdirməyə imkan verir. Korporativ kreditorların reytingi onların maliyyə əmsallarından və onların fəaliyyət göstərdiyi sənaye və bazar sektorlarından asılıdır. Model həm də effektiv idarəetmə və bazar payı kimi müxtəlif keyfiyyət faktorlarını nəzərə alır.

Daxili reyting modelinin tətbiqi korporativ kreditorların təhlilini standartlaşdırmağa, eləcə də beynəlxalq reyting agentliklərindən reyting almamış kreditorların kredit etibarlılığını kəmiyyət göstəricilərinə əsasən dəyərləndirməyə kömək edir. Bu model daxili bazarın xüsusiyyətlərini nəzərə alır.

Daxili reyting modelinin keyfiyyəti, müntəzəm effektivlik və düzgünlük yoxlamaları ilə tədqiq olunur. Çatışmazlıqlar aşkar olunduqda Bank modelə düzəlişlər edir.

Bankın xüsusi korporativ kreditlərə, eləcə də ticarət və kiçik biznes krediti qruplarına tətbiq etdiyi daxili reyting metodologiyaları, beynəlxalq reyting agentliklərinin metodologiyalarından fərqli əsaslar üzərində qurulmuşdur. Nəticədə, balans hesabatında göstərilən açıq kreditlərin balansına uyğun olacaq məhsullararası müqayisə aparmaq mümkün deyildir. Bu səbəblə, bu barədə təfərrüatlı məlumat təqdim edilməməkdədir.

Ümumiyyətlə, bank sahəsi maliyyə aktivlərinə və şərti öhdəliklərə sahib olması nəticəsində kredit riskinə məruz qalır. Bankın kredit riski Azərbaycan Respublikasında cəmlənməkdədir. Bu riskin daimi monitorinqi aparılaraq kredit limitlərinin və müştərilərin kredit etibarlılığının Bankın risklərin idarə olunması qaydalarına zidd olmaması təmin olunur.

Aşağıdakı cədvəl maliyyə aktivlərinin və dəyərsizləşmiş aktivlərin ümumi balans dəyərini əks etdirir:

	Ümumi balans dəyəri	EOKZ üzrə ehtiyat	Xalis balans dəyəri
31 dekabr 2025-ci il			
ARMB-də nağd vəsaitlər və qalıqlar	165,472	-	165,472
Digər banklardakı qalıqlar	22,933	-	22,933
İnvestisiya qiymətli kağızları	2,058	-	2,058
Müştərilərə verilmiş kreditlər və avanslar	481,149	(16,226)	464,923
Digər maliyyə aktivləri	8,674	-	8,674
Cəmi	680,286	(16,226)	664,060

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Ümumi balans dəyəri	EOKZ üzrə ehtiyat	Xalis balans dəyəri
31 dekabr 2024-cü il			
ARMB-də nağd vəsaitlər və qalıqlar	132,210	-	132,210
Digər banklardakı qalıqlar	36,890	-	36,890
İnvestisiya qiymətli kağızları	1,055	-	1,055
Müştərilərə verilmiş kreditlər və avanslar	468,285	(19,511)	448,774
Digər maliyyə aktivləri	5,828	(409)	5,419
Cəmi	644,268	(19,920)	624,348

Kredit riskinə xalis məruz qalma

Bankın kredit riskinə xalis məruz qalması fərdi və ümumi bazar risklərindən asılı olaraq dəyişir.

Aşağıdakı cədvəl balans və balansdankənar maliyyə aktivlərinin kredit riskinə xalis məruz qalmasını əks etdirir. Maliyyə vəziyyəti hesabatındakı maliyyə aktivləri üçün, xalis risk, hər hansı bir təminat öncəsi həmin aktivlərin balans dəyərinə bərabərdir. Şərti öhdəliklər və təəhhüdlərlə, kreditlərin uzadılması ilə bağlı Bankın kredit riskinə xalis məruz qalması tərəfdaş və əks tərəfdən təqdim edilmiş girovun və ya qarantıyanın dəyərsiz olduğu hallarda həmin maliyyə alətlərinin müqavilə üzrə dəyərinə bərabər olur.

	Girovdan əvvəl məruz qalma	Girovun ümumi dəyəri	Xalis məruzqalma
31 dekabr 2025-ci il			
ARMB-də nağd vəsaitlər və qalıqlar	165,472	-	165,472
Digər banklardakı qalıqlar	22,933	-	22,933
İnvestisiya qiymətli kağızları	2,058	-	2,058
Müştərilərə verilmiş kreditlər və avanslar	464,923	(435,154)	29,769
Digər maliyyə aktivləri	8,674	-	8,674
Buraxılmış qarantıyalar	51,300	(2,322)	48,978
İstifadə olunmamış kredit xətləri	2,103	-	2,103
Cəmi	717,463	(437,476)	279,987

	Girovdan əvvəl məruz qalma	Girovun ümumi dəyəri	Xalis məruzqalma
31 dekabr 2024-cü il			
ARMB-də nağd vəsaitlər və qalıqlar	132,210	-	132,210
Digər banklardakı qalıqlar	36,890	-	36,890
İnvestisiya qiymətli kağızları	1,055	-	1,055
Müştərilərə verilmiş kreditlər və avanslar	448,774	(391,932)	56,842
Digər maliyyə aktivləri	5,419	-	5,419
Buraxılmış qarantıyalar	46,919	(317)	46,602
İstifadə olunmamış kredit xətləri	5,415	-	5,415
Cəmi	676,682	(392,249)	284,433

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Balansdankənar risklər

Bank balansdankənar risklər üçün də balans riskləri ilə bağlı tətbiq etdiyi risklərin idarə edilməsi prosedurlarını fundamental surətdə tətbiq edir. Borc verilməsi üçün öhdəlik yarandıqda, Bank müştəri və tərəfdaşlara kreditlər və qabaqcadan ödənişlər üçün tətbiq edilən kredit risklərinin idarə edilməsi prosedurlarını tətbiq edir. Əməliyyatın xarakteri və müştərinin maliyyə vəziyyətindən asılı olaraq girov tələb edilə bilər.

Risk limitlərinə nəzarət və risklərin yumşaldılması siyasətləri

Bank kredit risklərinin cəmlənməsini onların müəyyən olunduqları yerlərdə, xüsusilə də fərdi müştərilər və banklar, sahələr və ölkələr üzrə limitləşdirir, idarə və nəzarət edir. Bank kredit risklərinin səviyyəsini strukturlaşdırır, yəni bir borcluya və ya borcluların banklarına, istehsal sahəsinə münasibətdə qəbul edilə biləcək risklərin limitlərini müəyyən edir. Bu cür risklərin dövrü olaraq monitorinqi aparılır, zərurət yarandıqda isə illik və ya daha tez-tez nəzərdən keçirilir. Məhsul və istehsal sahələri üzrə kredit riskinin limitləri Direktorlar Şurası tərəfindən təsdiq edilir. Bu limitlərə qarşı faktiki vəziyyətin müntəzəm olaraq monitorinqi aparılır. Borc limitləri dəyişən bazar və iqtisadi şəraitə, dövrü kredit qiymətləndirilməsinə və defolt ehtimalına uyğun nəzərdən keçirilir. Risk limitlərinə nəzarət və risklərin yumşaldılması üzrə bəzi spesifik tədbirlər aşağıda göstərilmişdir:

Girov

Girovun məbləği və tipi borc götürənlə bağlı olan kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girovun tiplərindən və qiymətləndirmə parametrlərinin məqbulluğuundan asılı olaraq təlimatlar həyata keçirilir. Öldə olunmuş girovların əsas tipləri aşağıdakılardır:

- Biznes kreditləri üçün - daşınmaz əmlak, daşınar aktivlər, depozitlər və qarantiyalar; və
- Pərakəndə kreditlər üçün - əmlak və daşınar aktivlərin ipotekası.

Rəhbərlik girovun bazar dəyərini monitorinq edir, razılaşmaya uyğun olaraq yeni girov tələb edir və dəyərsizləşmə ilə bağlı ehtiyatların adekvatlığını nəzərdən keçirərək girovun bazar dəyərini monitorinq edir.

Kredit limitləri

Bank müştərilərə verilən borclara ciddi nəzarət edir. Kredit riskinə məruz qalma müştərilər üzrə ümumi limitlərin bir hissəsi kimi idarə olunur və Kredit Komitəsi və sonda Bankın Müşahidə Şurası tərəfindən təsdiq edilir. Müştərilərə verilən kreditlərlə bağlı kredit riskinə görə bəzi hallarda girov alınmır və buna görə Bank verilmiş kreditlərin girovla təmin olunmamış hissəsi ilə bağlı risklərə məruz qalır.

Maliyyə şərtləri (kreditlə bağlı öhdəliklər üçün)

Bu maliyyə alətinin əsas məqsədi müştəriləri tələb olunduğu anda maliyyə vasitələri ilə təmin etməkdir. Qarantiyalar da kreditlər kimi kredit riskinə məruz qalır. Kreditin uzadılması ilə bağlı öhdəlik borc və ya qarantiyalar formasında təsdiq olunaraq uzadılan kreditlərin istifadə edilməmiş hissəsidir. Kreditin uzadılması ilə bağlı öhdəliklə əlaqədar kredit riski göstərir ki, Bank istifadə edilməmiş öhdəlik məbləğində zərərə potensial surətdə məruz qala bilər. Lakin zərərin ehtimal olunan məbləği istifadə edilməmiş öhdəliyin ümumi məbləğindən azdır, çünki kreditlərin uzadılması ilə bağlı öhdəlik spesifik kredit standartlarına cavab verən müştərilər qarşısında götürülür (çox zaman maliyyə şərtləri kimi istinad edilir). Uzunmüddətli öhdəliklər qısamüddətli öhdəliklərə nisbətən daha yüksək riskə məruz qaldığı üçün Bank kredit öhdəliklərinin müddətlərini monitorinq edir.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Likvidlik riski

Likvidlik riski, müştərilərin depozitlərini geri götürməsi, müqavilə öhdəlikləri üzrə nağd ödənişlər və borcların ödənməsi kimi nağd pul xərcləmələri nəticəsində Bankın vaxtı çatmış öhdəliklərini yerinə yetirə bilməməsidir. Nağd pul xərcləmələri mövcud nağd pul resurslarını azaldır və müştərilərə borc verilməsi və investisiya kimi fəaliyyətlərə ayırmaq üçün resurs qalmır. Ekstremal vəziyyətlərdə, likvidlik çatışmazlığı balans hesabatında və satışlarda azalmalara, eləcə də borc vermə öhdəliklərini yerinə yetirmənin mümkün olmamağına gətirib çıxara bilər. Bu cür vəziyyətlərin ortaya çıxması riski hər bir bank əməliyyatında vardır və bu riskə bir çox ümumi sənaye hadisələri və xüsusi olaraq müəssisədə baş verənlər (məsələn, kredit hadisələri, sistemik şoklar və təbii fəlakətlər) təsir göstərə bilər. Müşahidə Şurası həm maliyyə vəziyyəti hesabatı likvidlik nisbətlərinə, həm əmanətçilərin konsentrasiyasına ümumi maliyyələşdirmə qarışığı baxımından, həm də böyük fərdi depozitlərə və likvidlik fəvqəladə planlarına əsassız etibarın qarşısını almaq baxımından nəzarət edir. Bundan başqa, əsas fərdi depozitlər (cari hesablar və əmanət hesabları) Bankın ümumi maliyyəsinin əhəmiyyətli hissəsini təşkil edir və bu cür depozitlərin stabilliyi və artırılması böyük əhəmiyyət daşıyır.

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixinə maliyyə öhdəlikləri üzrə diskont edilməmiş ödəmə müddətinin təhlili aşağıdakı kimidir:

	Tələb əsasında və ya 1 ay ərzində	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən çox	Cəmi məxaric	Cəmi balans dəyəri
31 dekabr 2025-ci il							
Maliyyə öhdəlikləri:							
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	7,803	1,004	4,548	24,246	91,546	129,147	80,494
Müştərilərdən alınmış depozitlər	151,758	21,021	52,717	179,847	-	405,343	394,058
Digər maliyyə öhdəlikləri	8,859	345	1,553	2,071	-	12,828	12,529
Cəmi maliyyə öhdəlikləri	168,420	22,370	58,818	206,164	91,546	547,318	487,081

31 dekabr 2024-cü il tarixinə maliyyə öhdəlikləri üzrə diskont edilməmiş ödəmə müddətinin təhlili aşağıdakı kimidir:

	Tələb əsasında və ya 1 ay ərzində	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən çox	Cəmi məxaric	Cəmi balans dəyəri
31 dekabr 2024-cü il							
Maliyyə öhdəlikləri:							
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	2,552	5,461	3,732	14,142	105,099	130,986	81,088
Müştərilərdən alınmış depozitlər	148,292	4,391	33,599	205,390	-	391,672	378,150
Digər maliyyə öhdəlikləri	5,772	344	1,547	4,125	-	11,788	11,534
Cəmi maliyyə öhdəlikləri	156,616	10,196	38,878	223,657	105,099	534,446	470,772

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Tələb əsasında və ya 1 ay ərzində	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən çox	Cəmi
31 dekabr 2025-ci il						
Maliyyə aktivləri:						
ARMB-də nağd vəsaitlər və qalıqlar	165,472	-	-	-	-	165,472
Digər banklardakı qalıqlar	22,933	-	-	-	-	22,933
İnvestisiya qiymətli kağızları	84	-	1,974	-	-	2,058
Müştərilərə verilmiş kreditlər və avanslar	6,216	7,553	67,452	260,377	123,325	464,923
Digər maliyyə aktivləri	8,674	-	-	-	-	8,674
Cəmi maliyyə aktivləri	203,379	7,553	69,426	260,377	123,325	664,060
Maliyyə öhdəlikləri:						
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	7,591	580	2,638	14,100	55,585	80,494
Müştərilərdən alınmış depozitlər	151,023	19,586	47,438	176,011	-	394,058
Digər maliyyə öhdəlikləri	8,860	342	1,483	1,844	-	12,529
Cəmi maliyyə öhdəlikləri	167,474	20,508	51,559	191,955	55,585	487,081
Xalis likvidlik boşluğu	35,905	(12,955)	17,867	68,422	67,740	176,979
Məcmu likvidlik boşluğu	35,905	22,950	40,817	109,239	176,979	
	Tələb əsasında və ya 1 ay ərzində	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən çox	Cəmi
31 dekabr 2024-cü il						
Maliyyə aktivləri:						
ARMB-də nağd vəsaitlər və qalıqlar	132,210	-	-	-	-	132,210
Digər banklardakı qalıqlar	36,890	-	-	-	-	36,890
İnvestisiya qiymətli kağızları	33	-	-	1,022	-	1,055
Müştərilərə verilmiş kreditlər və avanslar	3,947	5,680	33,681	291,492	113,974	448,774
Digər maliyyə aktivləri	5,419	-	-	-	-	5,419
Cəmi maliyyə aktivləri	178,499	5,680	33,681	292,514	113,974	624,348
Maliyyə öhdəlikləri:						
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	2,325	5,028	1,818	3,981	67,936	81,088
Müştərilərdən alınmış depozitlər	147,590	2,995	28,731	198,834	-	378,150
Digər maliyyə öhdəlikləri	6,206	340	1,474	3,514	-	11,534
Cəmi maliyyə öhdəlikləri	156,121	8,363	32,023	206,329	67,936	470,772
Xalis likvidlik boşluğu	22,378	(2,683)	1,658	86,185	46,038	153,576
Məcmu likvidlik boşluğu	22,378	19,695	21,353	107,538	153,576	

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Rəhbərlik əlaqəli tərəflər ilə depozitlərin müddətinin artırılacağını və ilin yekununda yaranan likvidlik boşluğunu tamamlayacağını düşünür.

Əməliyyat riski

Bankın əməliyyat riski, Bankın gündəlik fəaliyyətində baş verən çatışmazlıqlar nəticəsində ortaya çıxma biləcək zərərli əlaqədir. Bu cür çatışmazlıqlara elektronika və telekommunikasiya sistemlərində, rutinlərdə və başqa sistemlərdəki nasazlıqlar, eləcə də peşəkarlığın aşağı olması və insan səhvləri nümunə ola bilər. Bankın əməliyyat risklərini minimum səviyyədə saxlamaq üçün ümumi risk kateqoriyasından istifadə etməklə əməliyyat riskini idarə etmək üçün müxtəlif alətlərdən istifadə olunur.

Bankın əməliyyat riskinə yanaşması onu aradan qaldırmağa deyil, onu rəhbər şəxslərin müəyyən etdiyi məqbul səviyyədə saxlamağa, eləcə də rəhbər şəxslərin əlavə nəzarət tətbiq edilməsi, mövcud nəzarətin dəyişdirilməsi və risklərə qarşı digər tədbirlər barədə hərtərəfli qərar qəbul edə bilmələri üçün onları kifayət qədər məlumatla təmin etməyə yönəlmişdir.

Maliyyə alətlərinin cəmlənməsi

Maliyyə aktivlərinin və bankçılıq ilə bağlı öhdəliklərin əsas cəmləndiyi yer Azərbaycan Respublikasının hüdudları daxilindədir. Aşağıda, maliyyə alətləri ilə bağlı coğrafi təfərrüatlar təqdim olunur:

	Azərbaycan Respublikası	MDB ölkələri	İƏİT ölkələri	Digər ölkələr	Cəmi
31 dekabr 2025-ci il					
Maliyyə aktivləri					
ARMB-də nağd vəsaitlər və qalıqlar	165,472	-	-	-	165,472
Digər banklardakı qalıqlar	9,089	4,672	8,858	314	22,933
İnvestisiya qiymətli kağızları	2,058	-	-	-	2,058
Müştərilərə verilmiş kreditlər və avanslar	435,727	29,196	-	-	464,923
Digər maliyyə aktivləri	8,674	-	-	-	8,674
Cəmi maliyyə aktivləri	621,020	33,868	8,858	314	664,060
Maliyyə öhdəlikləri:					
Banklardan və maliyyə təşkilatlarından alınmış kreditlər və depozitlər	80,494	-	-	-	80,494
Müştərilərdən alınmış depozitlər	390,314	1,658	784	1,302	394,058
Digər maliyyə öhdəlikləri	12,529	-	-	-	12,529
Cəmi maliyyə öhdəlikləri	483,337	1,658	784	1,302	487,081
Xalis coğrafi boşluq	137,683	32,210	8,074	(988)	176,979

“PREMIUM BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Azərbaycan Respublikası	MDB ölkələri	İƏİT ölkələri	Digər ölkələr	Cəmi
31 dekabr 2024-cü il					
Maliyyə aktivləri					
ARMB-də nağd vəsaitlər və			-		
qalıqlar	132,210	-		-	132,210
Digər banklardakı qalıqlar	8,977	8,630	19,268	15	36,890
İnvestisiya qiymətli kağızları	1,055	-	-	-	1,055
Müştərilərə verilmiş kreditlər və			-		
avanslar	417,899	30,875		-	448,774
Digər maliyyə aktivləri	5,419	-	-	-	5,419
Cəmi maliyyə aktivləri	565,560	39,505	19,268	15	624,348
Maliyyə öhdəlikləri:					
Banklardan və maliyyə					
təşkilatlarından alınmış kreditlər			-		
və depozitlər	81,088	-		-	81,088
Müştərilərdən alınmış depozitlər	374,576	2,322	1,055	197	378,150
Digər maliyyə öhdəlikləri	11,534	-	-	-	11,534
Cəmi maliyyə öhdəlikləri	467,198	2,322	1,055	197	470,772
Xalis coğrafi boşluq	98,362	37,183	18,213	(182)	153,576

29. SƏHM ÜZRƏ MƏNFƏƏT

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Bankın sahibləri ilə əlaqələndirilən il üzrə xalis gəlir	12,869	10,035
Səhm üzrə əsas və azaldılmış mənfəət məqsədilə adi səhmlərin orta sayı	1,090	1,004
Səhm üzrə mənfəət – əsas və azaldılmış	11.81	10.00

30. HESABAT TARİXİNDƏN SONRAKI HADİSƏLƏR

Hesabat tarixindən sonrakı dövrdə, regionda İranın iştirakı ilə silahlı münaqişə kəskinləşmişdir. Rəhbərlik regional sabitlik, ticarət axınları və global enerji bazarlarına təsir edə biləcək vəziyyəti yaxından izləyir. Hesabat tarixində maliyyə hesabatlarında düzəliş edilməsini tələb edən hər hansı hal mövcud olmamışdır.